




2022-ci ilin "Şuşa İli" elan edilməsi
Zəfərimizin tarixi
təntənəsidir

12



Nö 003 (6444) 8 yanvar
2022-ci il. Qiyməti 60 qəpik

Yeni hədəflərə hesablanmış fəaliyyət!



"Azər-baycan BMT Baş Assambleyasının Peyvənd Bərabərliyi ilə bağlı Yeni il qətnaməsini dəstəkləməkdən qurur duyur". Bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin twitterdəki rəsmi hesabındaki paylaşımda bildirilir. "Azərbaycan BMT Baş Assambleyasının Peyvənd Bərabərliyi ilə bağlı Yeni il qətnaməsini dəstəkləməkdən qurur duyur və Qoşulmama Hərəkatının Sədri qismində dünyanın hər yerində hər bir insan üçün təhlükəsiz, effektiv və əlçatan peyvəndləməni təmin etmək üçün global səylərdə apərıcı rolunu davam etdirəcək", - deyə qeyd olunur.

Azərbaycan BMT-nin ədalətli peyvəndləmə ilə bağlı qətnaməsinin dəstəklənməsi bir daha pandemiyaya qarşı mübarizədə "Azərbaycan nümunəsi", Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasetə inaminin göstəricisidir. Xüsusilə de, beynəlxalq ictimaiyyət Azərbaycan Prezidenti İlham Əliyevin COVID-19 pandemiyasına, "peyvənd milletçiliyi"nə qarşı qlobal mübarizəsinə və təşəbbüsünə dəstekləmekle bir daha deyilənlərin real təzahüründür.

Belə ki, dekabrın 16-da BMT-nin Baş Assambleyasında Azərbaycan tərəfindən Qoşulmama Hərəkatının adından ireli sürəlmüş COVID-19 əleyhine peyvəndlər bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlcətanlığının təmin edilməsi ilə bağlı qətnamə qəbul edilib. 179 ölkənin dəstəyi ilə qəbul edilən qətnamən əleyhine heç bir ölkə səs verməyib. Bu, Azərbaycanın mövqeyinin nə dərəcədə güclü

olduğunun göstəricisidir.

"BİZ BİRLİKDƏ GÜCLÜYÜK" SÜARI İLƏ PANDEMİYAYA QARŞI SAVAŞAN AZƏRBAYCAN NÜMUNƏSİ

Pandemiya qarşısında dünya ölkəlerinin əksəriyyətin özüne qapandığı dövrə pandemiyanın tüyan etdiyi bir dövrə Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev bir sıra qlobal təşəbbüslerə çıxış edərək qlobal liderlik rolunu üzərinə götürdü, pandemiyanın öhdəsinən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən olmuş. Bu sırada dövlət başçısının təşəbbüsü ilə Qoşulmama Hərəkatının 2020-ci ilin mayında təşkil edilmiş



Prezident İlham Əliyevin təşəbbüsünün 179 ölkə dəstəklənməsi dünyada Azərbaycana olan inamın və etimadın göstəricisidir

Azərbaycan BMT-nin ədalətli peyvəndləmə ilə bağlı qətnaməsini dəstəkləyib

Zirve toplantısını ve 2020-ci ilin dekabrında 150-dən çox

ölkənin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını ayrıca qeyd etmək olar. Bununla yanaşı, xatırlayırsınızsa, koronavirusa qarşı vaksinlərin yeni istifadəye buraxıldığı dövrə bəzi ölkələr "peyvənd milletçiliyi" edərək onların bölgünməsində qeyri-bərabərliyə üstünlük verirdilər. Əlbətə, dünyada qlobal gücü əvvilən Azərbaycan rəhbərinin diqqətindən bu məqam yayına bilmezdı. Neticədə, Prezidentin tapşırığı ilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şura-

sında irəli sürdüyü "Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi" adlı qətnamə 2021-ci ilin martında yekdilliklə qəbul olunub. Bir sözə, Azərbaycanın koronavirus pandemiyası ilə apardığı mübarizə bir daha onu göstərdi ki, ölkəmiz bu istiqamətdə qlobal səviyyədə liderliyini davam etdirir. Çünkü Azərbaycan bəzi ölkələr kimi pandemiya ilə mübarizədə yaşasını kənarən çəkmədi, əksinə, bütün müstəvilərdə xəstəliklə mübarizə zəminində həttə dünyaya da öz töhfəsini verdi. Pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Bəli, 2020-ci il, noyabrın 10-u. Azərbaycan Xalq-Iqtidár-Ordu birliliyi ilə Qarabağ qovuşdusa, tarixi ədalət bərpa olundusa, Qarabağ problemimizin Qalib Nidası qoyuldusa, pandemiyaya qarşı mübarizədə bir olmayıq. Və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin atlığı hər bir uğurlu addımı xalqımızda nikbinlik yaradır. Xalqımızın öz Prezidenti etrafında birləşməsi və ölkə rəhbərini dəstekleməsi pandemiya üzərində qələbəni təmin edən başlıca amillərdən biridir. Bu gün bütün dünya Azərbaycanın təcrübəsini mənimseyir. "Biz birlükde güclüyük" şəhəri ilə pandemiyaya qarşı savaşan Azərbaycan görünməmiş nümunə yaradı.

Bu birmiliyin neticəsidir ki, Azərbaycan MDB-də COVID-19 əleyhine vaksinasiya səviyyəsinə görə liderdir. Hazırkı Azərbaycan yoluxanların və vəfat edənlərin sayının azlığına, habelə yoluxma və sağalma hallarının nisbətine görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır. Azərbaycan dövləti infeksiyaların yayıldığı ilk günlərdən vəziyyəti nezarətə götürüb, geniş miyayış tədbirləri həyata keçirməye başlayıb, ister insanların sağlamlığıının və təhlükəsizliyinin təmin edilməsi, isterse də koronavirus xəstələrinin müalicəsi, səhiyye infrastrukturunun tekniləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll edib. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyaset bir daha göstərir ki, dövlətimiz üçün insan amili, vətəndaşların sağlamlığı, təhlükəsizliyi, ölkəmizin inkişafı və cə-

miyyətimizin rifahi başlıca vəzifədir və bu məqsədə nail olmaq üçün bütün vasitələrdən istifadə olunur.

PREZİDENT İLHAM ƏLİYEV: "DÜNYADA PEYVƏNDLƏRİN BÖLÜŞDÜRÜLMƏSİNDE MÜŞAHİDƏ EDİLƏN AYRI SEÇKLİK MƏYUSLUQ YARADIR"

Prezident İlham Əliyev Ümum-dünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesusla videokonfrans formatında görüşü zamanı koronavirusa qarşı peyvəndlərin bölüşdürülməsində müşahide edilən ayrıseçkilik məyusluq yaradığını demişdir. Və bildirilmişdir ki, Azərbaycan indiyədək 80-ə yaxın ölkəyə birbaşa və ÜST xətti ilə maliyyə və humanitar yardım edib, bir sıra ölkələrə təmənnəsiz olaraq COVID-19 əleyhine vaksinlər göndərib. Heç təsadufi deyil ki, Azərbaycan koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımçıları edib. Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi ayırib, bu yaxınlarda dörd ölkəyə təmənnəsiz olaraq 150 min doza vaksin təqdim edib.

Məhz Azərbaycanın bu istiqamətdə dəha bir təşəbbüsü BMT səviyyəsində dəstək tapması, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin dəha bir il müddətə - 2023-cü ilə qədər uzadılması və Prezident İlham Əliyevin təşəbbüslerinin beynəlxalq müstəvilde dəsteklənməsi dünya dövlətlərinin Azərbaycanın dövlətinə inamının göstəricisidir.

Beləliklə, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin twitterdəki rəsmi hesabındaki paylaşımda deyildiyi kimi: "Azərbaycan BMT Baş Assambleyasının Peyvənd Bərabərliyi ilə bağlı Yeni il qətnaməsini dəstəkləməkdən qurur duyur". Bir sözə, bütün göstərilənlər onu deməyə əsas verir ki, ərtəq ölkəmiz, xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miyayışında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqə nümayiş etdirir. Dövlət başçısının təşəbbüsleri qlobal miyayışında beynəlxalq həmrəyli-

yin və əməkdaşlı-ğın möhkəm-ləndirilməsi istiqamətində

mühüm nümunədir. Bu da onu göstərir ki, son 18 ilde Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miyayışda nüfuzunun göstəricisidir.

RƏFIQƏ HÜSEYNNOVA

DİQQƏT: Bu qaydalara əməl etməyənlərin "Peyvənd sertifikatı" lağv olunacaq!



"Fevralın 15-dən etibarən Covid-19-a qarşı "Peyvənd sertifikatı" etibarsız sayılacaq. Ümumiyyətlə burada mühüm addım ondan ibarətdir ki, buster dozanın vurulması müəyyən qaydalar çərçivəsində tənzimlənsin". Bu fikirləri S2A-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədi bildirib.

Onun sözlərinə görə, burada insanların təhlükəzliyi ön plana çıxarılmışdır: "Buster doza qəbul edən şəxslərdə virusa yoluxma ehtimalı aşağıdır. Qeyd edim ki, virusa yoluxsalar belə həmin dövrün yüksək formada keçməsinə kömək edir. Yəni fevralın 15-nə qədər buster dozanı almağın vacibliyi bu qaydalarda qeyd edilir. 2-ci dozanın üzərindən 6 aydan çox keçmiş şəxslərin "Peyvənd sertifikatı" fevralın 15-dən etibarlı hesab edilməyəcək. Buster dozanı qəbul edən şəxslərdə "Peyvənd sertifikatı" müddətsiz olacaqdır. Bu baxımdan hər kəsi buster dozanı almağa və vaksinasiyada feal iştirak etməyə dəvət edirəm. Bu qaydalara əməl etməyən şəxslərin "Peyvənd sertifikatı" lağv olunacaqdır. Bu da həmin insanların istər kütləvi məkanlara, istərsə də digər sahələrə daxil olmağına müəyyən məhdudiyyətlərə getirib çıxara bilər".

Abutel İlhamqızı

Mina xəritələri ilə bağlı məsələ bu il öz həllini tapacaq?

"Mina xəritələrinin bütövülüklə ilə verilməməsi məsələsində sonuncu Brüssel görüşünü də nəzərə alsaq, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistən Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilmiş 3 terəfləi görüş zamanı, bu məsələlərin öz həllini tapacaq dəfələr vurğulanmışdır". Bu sözü S2A-ya açıqlamasında millət vəkili Aqil Məmmədov bildirib.

Onun sözlərinə görə, qəbul olunmuş beynənamədə də nəzərdə tutulmuş məsələlər gecikdirilmədən vaxtında öz həllini tapmalıdır: "Çox təəssüflər olsun ki, nəzərdə tutulmuş məsələlərin bir neçə bəndi bu gün de icra olunmadan qalmadıq davam edir. Eyni zamanda verilmiş bəzi mina xəritələri də tam olaraq doğrunu eks etdirmir. Bununla da əlaqədar cənab Prezident öz iradını, fikrini bildirib. Buna görə de bir çox mərkü şəxslər, əsgər və zabitlərimiz minaya düşərək ağır bədən xəsarətləri almış, hətta heyatlarını itirənlər de olmuşdur. Görünən budur ki, Ermənistən ilə keçirilən görüşlərdə qəbul olunmuş bəyanatlarla də nəzərdə tutulan maddələrə biganə yanaşılıb. Onlar bu prosesi uzadaraq bu cür məsələlərə bir növ öz fikirlərini bildirirlər.

Təəssüflər olsun ki, bu gün qə-

dər bu məsələlər tam şəkildə öz həllini tapmayıb. Belə başa düşürəm ki, bütün bunlar sülh sazişinin qəsdən uzadılmasına xidmət edən bir məsələdir. Eyni zamanda Ermənistən tərəfi Zəngəzur dəhlizinin açılması ilə əlaqədar bəzi məsələlərdə danışıqlar zamanı müsbət fikirlər söyleşə də yenə de orada ikili yanaşmalar açıq-əşkar özünü göstərib. Men belə başa düşürəm ki, Ermənistən tərəfi artıq 44 günlük Vətən müharibəsində hansı duruma düşdüklləri unutmamalıdır. Nəzərdə tutulmuş 0 4 görüşdə qəbul olunmuş maddələri gecikdirmədən icra etmələri yüksək bir nəticə ola bilərdi. Bunun hem Azərbaycan, hem Ermənistən, hem də region dövlətləri üçün böyük bir nəticələr ola bilərdi. Zəngəzur dəhlizinin də açılışı təkcə bölgə dövlətləri üçün deyil, Ermənistən tərəfi üçün də çox yararlı nəticələnə bilər. Buna görə də həm mina xəritələri, həm də digər maddələrin vaxtında yerine yetirilməsi üçün nəzərdə tutulmuş müdədlər və nəzərdə tutulmuş məsələlər tez bir zamanda icra olunmalıdır. Ermənistən gecikmədən bu məsələlərin həllini həyata keçirməlidir. Bunu artıq Ermənistən ictimayıti de açıq-əşkar münasibətlərinə göstərib. Elə düşünürəm ki, Ermənistən rəhbərliyi bəzi təsirlərdən çıxaraq artıq müəyyən addımlar atmalıdır".

Səbinə Hüseynli

Yaranmış reallıqlar dövrün tələbinə uyğun olaraq qarşıya yeni hədəflər qoyub. Azərbaycan artıq dünyaya öz sözünü deyən, qalib dövlət kimi səs salır. Özünü təsdiq etmiş, gələcək inkişaf imkanlarına malik güclü dövlət olduğunu sübut edib. Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədi ilə yaradılmış Heydər Əliyev Fondu da ölkəmizin inkişafına öz töhfələrini vermişdir.

Fəaliyyətə başladığı zamandan bu güne qədər həyata keçirdiyi layihələrin, tədbirlərin hər biri Azərbaycanın tərəqqisini və xalqın rüfahının yaxşılaşmasına xidmət edib. Gənişməqyaslı program və layihələri elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji və s. sahələri əhatə edir. İnsanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkar çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi töhfələrini verən Heydər Əliyev Fonduñun demək olar ki, bütün sahələrdə rellaşdırıldığı layihələr böyük əhəmiyyət kəsb edib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduñun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın hər bir layihəsi Azərbaycanın işıqlı sabahına əvəzsiz



töhfədir. Yarandığı zamandan bu güne qədər zəngin, genişməqyaslı layihələri ilə diqqəti cəlb edib. Reallaşdırıldığı layihələrin hər birində cəmiyyətdə bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliklərə yiyələnməsi, Azərbaycan xalqının mədəni ənənələri və mədəniyyətinin inkişafı və təbliği, insanların sağlamlığı diqqətdə saxlanılıb.

Yola saldığımız 2021-ci ildə də Heydər Əliyev Fondu qarşıya qoyduğu hədəflərə doğru irəliyərək genişməqyaslı layihələrin müəllifinə çevrilib. Bu layihələr nəcib və xeyrəxah əməllərdən yaranıb. Təkcə bir ilin -

2021-ci ilin qısa xronologiyasına nəzər yetirsek, fikirlərimizi təsdiqləmiş olarıq.

DİNLETİRLƏRASI DİALOQUN İNKİŞAFINA HƏDƏFLƏNMİŞ LAYİHƏLƏR

Xatırladaq ki, Heydər Əliyev Fonduñun tarixi, mədəni və dini ərslən qorunmasına xidmət edən layihələri Azərbaycanın sərhədləri ilə məhdudlaşdırır. Avropanın Versal Sarayıñın memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpası Azərbaycanda tolerantlığın, dözümlülüğün, dünya mədəniyyətinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə bir daha

ehtiva edir. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombaların bərpasında əhəmiyyətli işlər imza atmışdır. Müqəddəs Marcellino və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir və bu addım dinlər və mədəniyyətlərə rəsədxana olaraq tarixə yazıldı. Artıq on il-dən çoxdur ki, Fonduñun dəstəyi ilə Vatikanda mühüm tarixi əhəmiyyət daşıyan dini abidələr bərpə edilir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduñun prezidenti Mehriban Əliyevanın nəcib təşəbbüsü

il ötən il Vatikanda bu istiqamətdə əməkdaşlığın növbəti mərhələsinin icrasına başlanıldı. Belə ki, yola saldığımız ildə Heydər Əliyev Fondu və Müqəddəs Taxt-Tacın Müqəddəs Arxeologiya Şurası arasında Müqəddəs Komodilya katakombalarının bərpasına dair yeni əməkdaşlıq müqaviləsi imzalandı. Bu onu göstərmiş oldu ki, Heydər Əliyev Fondu və Vatikan arasında mövcud əməkdaşlıq artıq növbəti mərhələyə qədəm qoymuş oldu. Heydər Əliyev Fondu və Vatikan tərəfindən əsası qoyulan bu uğurlu əməkdaşlıq mədəni irsin qorunmasına xidmət etməklə yanaşı, eyni zamanda, dinlərə rəsədxana inkişafına öz töhfəsini verir. Yeni əməkdaşlıq razılışması Roma şəhərindəki katakombalarlardan birinin ictimaiyyət üçün açılması və bu yolla Roma şəhərinin mədəni zənginliyinə daha bir incinən əlavə olunması ilə nəticələnəcək.

Heydər Əliyev Fondu ölkə daxili dini abidələrin bərpə və təmirinə böyük önem verir. Ötən il əhalinin ən çox ziyarət etdiyi müqəddəs ocaqlardan biri olan Şamaxıdakı Pirsaat Baba ziyaretgah-məscid kompleksi bərpə və yenidənqurma işlərindən sonra istifadəyə verildi. Heydər Əliyev Fonduñun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2020-ci ildə burada bərpə-yenidənqurma işlərinə və yeni məscid binasının inşasına başlanılmışdı.

BÖYÜK QAYIDIŞA HEYDƏR ƏLİYEV FONDUNUN TÖHFƏLƏRİ

Bildiyimiz kimi, Ermenistanın otuz ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal altında olan ərazilər darmadığın edilib, erməni vandallığına və təcavüzünə məruz qalıb, o məkanlardakı misilsiz mədəni ərsləmizə çox böyük ziyan dəyiib. Yüzlərlə tarixi abidənin - muzeylərin, incəsənət qaleyealarının, məscidlərin, qəbiristanlıqların yerlə-yeşsan və talan edilməsi, təhqir olunması erməni əməllərinə bir daha dünyaya təqdim etdi.

Ardı Səh. 4



Yeni hadəflərlə hesablanmış fəaliyyət!

Əvvəli-Səh-3

Birinci vitse-prezident, Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihelərə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Heydər Əliyev Fonduun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə regionda icrasına başlanılan layihəyə yerli mütəxəssislər yanaşı, xarici ekspertlər də dəvət olunublar. Hazırda bərpa prosesinə Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtalya, Latviya, Rusiya, Türkiye, Gürcüstan və digər ölkələrdən mütəxəssislər cəlb edilib. Abidələrin yenidən qurulması zamanı onların ilkin, yəni autentik simasının pozulmaması prinsipi əsas götürülür. Mehmandarovların da malikanəsi məhz bu çirkin niyyətlərin qurbanı olub. Mühüm mədəni-tarixi memarlıq abidəsi olan Mehmandarovların malikanə kompleksində bərpa işlərini Heydər Əliyev Fondu aparır. Şuşada Aşağı Gövhər Ağə məscidində Heydər Əliyev Fondu tərəfindən bərpa işləri davam etdirilir. Məsciddə ikinci mərhələ üzrə bərpa işləri aparılır. Bu mərhələdə məscidde ilkin layihə qorunmaqla möhkəmləndirme işləri həyata keçiriləcək, məscidin ərazisində olan və ermənilər tərəfindən dağıdılmış mədrəsə də bərpa ediləcək.

ZƏFƏRİMİZDƏN YARANAN UNİKAL ƏSƏRLƏR DÜNYAYA MÜHÜM İSMARIC OLDU

Bəli, bu gün dağıdılmış əraziyin bərpası və yenidən qurulması

istiqamətində abadlıq-quruculuq işlər aparılır. Bu Büyük QAYIDIŞA Heydər Əliyev Fondu da töhfələrini verir. Belə ki, Şuşada Cıdır düzündə Heydər Əliyev Fonduun təşkilatçılığı ilə "Xaribülbü" musiqi festivalı keçirildi. "Xaribülbü" musiqi festivalı çərçivəsində Heydər Əliyev Fondu tərəfindən beynəlxalq incəsənət festivalı təşkil olundu. Festivalda 13 ölkəni təmsil eden 32 rəssam Vətən müharibəsində əldə olunan Zəfərimizdən ruhanaraq unikal əsərlər ərsəyə gətirmişdir. Azərbaycan, Estoniya, İordaniya, İraq, İsrail, Latviya, Mərakeş, Niderland, Pakistan, Rumınıya, Türkiye, Ukrayna və Yunnanistanı təmsil edən rəssamlar Ermenistanın işğalından azad olunan əraziyimizdə gördüklerini, yaşıdlıları hissələri festival üçün hazırlanmış xaribülbü maketləri üzərinə köçürüb, dünyaya mühüm ismaric verən əsərlər təqdim etmiş oldular. Bu layihənin əsas məqsədi müxtəlif ölkələri təmsil edən sənətkarlar vasitəsilə 30 ilə yaxın müddədə işğal altında olan əraziyimizdəki dağının miqyasını, tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qarşı qəsbkarlığı geniş beynəlxalq auditoriyaya nümayiş etdirmek idi. Əlbette ki, məqsəd reallaşmış oldu.

Heydər Əliyev Fonduun Şuşada realaşdırıldığı layihələri sənədində Üzeyir Hacıbəylinin heykəlin açılışını qeyd etməliyik. Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizmine məruz qalaraq tamamilə məhv edilmiş heykəl

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən hazırlanıb. Heydər Əliyev Fonduun dəstəyi ilə büründən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. Şuşada dahi Azərbaycan şairi Molla Pənah Vaqifin müzey-məqbərə kompleksinin bərpası və yenidən-qurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb.

VƏTƏN MÜHARİBƏSİNİN XRONİKASINI TƏQDİM EDƏN WWW.44DAYS.INFO SAYTI

Vətən müharibəsinin xronikasını təqdim edən www.44days.info saytı Heydər Əliyev Fonduun dəstəyi ilə yaradıldı. 8 başlıqladan ibarət olan bu portal 44 günlük Vətən müharibəsinin salnaməsini Azərbaycan, rus və ingilis dillərində izleyicilərə çatdırır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri, dövlət başçısının müxtəlif beynəlxalq media qurumları və xəber agentliklərinə müsahibələri, tvtləri, videokonfransları, onlayn görüşləri və müxtəlif ölkələrin prezidentləri və rəsmiləri ilə telefon danışqları, yerli və beynəlxalq qurumlar, müxtəlif ölkələrin və təşkilatların nümayəndə heyətləri ilə keçirilən qəbullar və s. portaldə eksini təpib.

Bütün bunlarla yanaşı Heydər Əliyev Fonduun dəstəyi ilə hazırlanmış www.shusha.today portalını da qeyd etməliyik. Portal bu gənə kimi şəhərdə baş verən hadisələri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə ingilis dilində yaradı-

lib. Portal 7 bölmədən ibarətdir. "Bizim Şuşa" adlı bölmədə şəhərin yaradıldığı gündən işğal olunduğu dövrə qədərki tarixi, ermənilərin Şuşa şəhərini işğal etməsi, 44 günlük müharibə, Şuşanın işğalından azad edilməsi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu münasibətlə xalqa müraciəti yer alıb.

"Şuşada erməni vandalizm" adlı ikinci bölmədə Şuşanın tarixi və mədəni abidələrinə qarşı erməni vandalizmi, Şuşanın Dövlət Tarix-Memarlıq Qoruğu elan edilməsi və bu qoruğun işğalından sonra dağılıması, dönya, yerli və ölkə ehemiyətli mədəni irs nümunələrinin talan olunması, məhv edilmiş mədəni irs nümunələrinin siyahısı və həmin abidələrin na vaxt və kim tərəfindən inşa olunması, ermənilər tərəfindən dağılıması haqqında məlumatlarda diqqəti cəlb edir.

GƏRGİN ƏMƏK VƏ BACARIQ TƏLƏB EDƏN LAYİHLƏLƏRİN MÜELLİFI

Heydər Əliyev Fondu Qarabağda yalnız bərpa layihələri həyata keçirir. Ölkəmizdə aparılan quruculuq işlərinə də töhfə verməklə məqsədini reallaşdırır. Əlbette ki, Fondu bir illik fəaliyyəti dövrüne nezər salarken ölkəmizdə təhsil müəssisələrinin tikintisine ayrılan diqqəti də bildirməliyik. Belə ki, öten il Xəzər rayonunda yenidən qurulan təhsil və təlim müəssisələri Fondu təşəbbüsü ilə realaşmışdır. Xəzər rayonunun Mərdəkan qəsəbəsində Süleyman

Rüstəm adına xarici diller təmayüllü gimnaziya, Şüvəlan qəsəbəsində 12 sayılı xüsusi internat məktəbinin yeni inşa edilən yataqx-

na korpusu, Buzovna qəsəbəsində yenidən qurulan 229 sayılı uşaq bağçası Heydər Əliyev Fonduun təşəbbüsü nəticəsində həyata keçirilib. Heydər Əliyev Fondu tərəfindən yeni inşa olunan 1100 şagird yerlik Sumqayıt şəhər 20 nömrəli tam orta məktəbi də qeyd etmək yerinə düşər. İsləmçılış şəhərində 6 sayılı tam orta məktəbin yeni binasının istifadəye verilməsi də Heydər Əliyev Fonduun dəstəyi ilə baş tutdu. Bu sırada Heydər Əliyev Fonduun dəstəyi ilə Şamaxı şəhərində inşa edilən 7 sayılı körpələr evi-uşaq bağçası da yer alır. Bütün bu və digər görülen işlər şagirdlərin, yetişən nəslin müasir tipli məktəblərdə təhsil almاسına, rahatlıqlarını təmin olmasına söylenir.

Qısa bir zaman məsafəsində böyük işlərə imza atmaq və müəllifinə çəvrilmək gərgin əmek və bacarıq tələb edir. Müxtəlif sahələrə eyni diqqəti ayırmak və verilən vədləri vaxtında və yüksək keyfiyyətlə başa vurmaq çətin və məsuliyyətli. Həyatda özünü əməli fəaliyyətə doğrultmaq, yüksək imic sahibi olmaq, ölkənin içtimai-siyasi, mədəni həyatında sözünü demək güclü iradə, böyük istedad və yaradıcılıq tələb etdiyi kimi, vətənə olan ülvə sevgisinin də olmasının vacib şərtidir. Məhz Heydər Əliyev Fonduun Prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər bu dəyərlərə söylenir.

Nəzakət ƏLƏDDİNQIZI

Soyuqdəymə, qrip, yoxsa Omikron?

Simptomlara görə necə fəqləndirməli?

Epidemiyanın beşinci dalğası qrip və soyuqdəymə xəstəlikləri ilə eyni anda inkişaf edir. Müayinə olunmadan isə insanın hansı xəstəliyə mübtəla olmasını anlamaq mümkün deyil. Lakin elə simptomlar var ki, onlar buna eyham vurur. S?A xəbər verir ki, sözügedən mövzuya İsraildən olan həkim, doktor Itay Qal "Vesti - Izral po russki" saytında yazdığı məqaləsi ilə aydınlıq təqibib.

Onun sözlərinə görə, eger sizdə boğaz ağrısı, burun axıntısı, əzələ ağrıları və öskürək varsa, ilk növbədə ağla gələn səy koronavirusa yoluxma olur. Lakin iki il əvvəl həmin simptomlar yüngül viruslu xəstəliklər, yaxud qrip kimi göstərilirdi və indi sual yaranır: bəs bütün bunları koronavirusdan necə fəqləndirmək olar? Gəlin müzakirə edərək nəticəyə gelək.

Hazırda dünyada epidemiyanın beşinci dalğası ilə bağlı proqnozlar realliga çevrilir, tekce yanvarın 4-də 12 000 yoluxma aşkar olundu (İsrailde-R.R.) və minlərlə insan hər gün müxtəlif şikayətlərlə poliklinikalara gedirlər. Ən yaxşı profilaktik vasitəsi - koronavirus və qrip qarşısında peyvənd olunmaqdır. Əgər insan yoluxubsa, nəyə yoluxduğunu öyrənməlidir. Koronavirus infeksiyası, soyuqdəymə və qrip geniş simptomlarla müşayiət edilə bilər.

Omkron şammı ilə yoluxanlar, xüsusiye peyvəndlənlər soyuqdəymə simptomları, boğaz ağrıları, yüngül həlsizlik, ağrılar və zəiflik kimi hallarından şikayət edirlər. İki həftə əvvəl Londonda əldə edilen məlumatlar göstərdi ki, yeni şammin 5 əsas simptomları var - burun axıntısı, baş ağrısı, həlsizlik (yüngül, ya da özünü göstərən), asqr-

maq və boğaz ağrısı.

Hərarət

Hər virus xəstəlikləri qızdırma getirmir. Bu, daha çox bakterial infeksiyalara xarakterik olan bir haldır ki, onlar antibiotiklərle müalicə olunurlar. Virus infeksiyaları zamanı hərarət adətən tez keçir. Bununla yanaşı bu dəmir qayda-qanunu deyil - yüksək hərarət virus infeksiyası zamanı da baş verə bilər. Delta və Omikron şamlarına yoluxarkən hərarət elə də çox davam etmər və çox az halda 38,5 selsini keçir.

Boğaz ağrısı

Boğaz ağrısı Omikrona olan əsas simptomdur. Erkən mərhələlərdəki virus infeksiyaları daha tez-tez burun və qırtlaq hissələrini hədəfə alır və bununla da xəstəlik yaradır. Qiandalar orqanızmın limfatik hissəsidir. Nəticədə boğaz qızarır və ağrılı olur. Bu, Omikronun əsas simptomudur.

Uzunmüddətli zəiflik, həlsizlik və əzələ ağrıları

Virus infeksiyaları qızdırma, zəiflik və əzələ ağrısına səbəb olan maddələrin səbst buraxılmasına səbəb olur. Bu simptomlar hər dəfə əmələ gəlmir və xəstəliyin ağrılığını xarakterize etmir. Qrip kimi köhne virus infeksiyaları maksimum 2-3 günə yox olurlar. COVID-19 zamanı onlar daha çox qala bilərlər, xüsusiət həlsizlik - hərdən bu vəziyyət həftələrlə, aylarla davam edə bilər. Əsasən de xroniki kovid (long COVID) inkişaf edərək.

Öskürək əsas simptom kimi aradan qaldıb

2 il əvvəl, epidemiyanın başladığı zaman



koronavirusun əsas simptomu öskürək idi. O, ətrafdakıların yoluxmasında əsas faktor rolu oynayır. Omikron dövründə və vakısinasiyada öskürək əsas simptom olaraq aradan qaldı. Lakin ağır öskürək və tengənəfəsilik zamanı xüsusi koronavirus poliklinikalarına, xüsusi xəstəxanalara müraciət etmək lazımdır.

İnsanın koronavirusa yoluxmasını necə ayrıd etməli?

Bunu öyrənməyin yegənə yolu bilavasitə analiz verməkdir. O, yalnız karantinə göndərilmək üçün deyil, həm də həkimin necə, hansı növ müalicə aparması üçün əhəmiyyət ekşib edir.

Simptomları necə aradan qaldırmaq olar?

Yüngül, ya da orta ağrılılı virus xəstəliklərinin yaranması adətən bir neçə gündə özü-özüne keçib-gedir. Yüngül simptomatikada növbədi obradza davranmaq lazımdır:

* Koronavirusla bağlı analiz vermək və nəticəni əldə edənə qədər izolyasiyada olmaq.

* Hərarət 38,5 dərəcədən aşağı olarsa onu aradan qaldırmağa çalışmağa ehtiyac yoxdur. Daha yüksək hərarətdə qəbul edilən dozada qızdırmanın aşağı salan dərmanlardan istifadə etmək olar.

* Öskürə zamanı öskürəyə qarşı dərmanlar qəbul etmək olar, ağır hallarda isə inqalyatorlardan (Ventolin və ya Flixotide) istifadə etmək gərəkdir. Həmcinin steril düzlu qarışığı da inqalyasiya etmək mümkündür. Xeste daha çox maye qəbul etməlidir.

* Boğazda ağrı olarsa soyuq yeməklər və içkilər içmək, dondurma yemək olar. Qaynar, isti və acılı qidalardan özünü saxlamaq lazımdır. Belə ki, soyuq boğazətrafi yerləri normalaşdırır, həmcinin insan özünü daha yaxşı hiss etməyə başlayır. Həmcinin, sorulan həblərdən də istifadə etmək olar, ancaq onların effektləri məhduddur.

Həkimə nə zaman müraciət etməli?

* Əgər hərarət 38,5 dərəcədirdən və hərətsalıcı dərmanlar da təsiretmirsə, eləcə də 3 gündən artıq davam edirse.

* Dərialtı qan ləxtalanmaları, səpmə və s.

* Gün ərzində 3 dəfə qusma halında. * Otsutstvie moçepuskanie bolee 10 çəsəv.

* Mayeni udmaqda çətinlik çəkərək.

* Təngənəfəsilik: dodaqların görəməsi, ya da tez-tez nəfəsalma (böyüklerdə dəqiqədə 20 dəfədən çox, uşaqlarda dəqiqədə 40 dəfədən çox)

* Yaddaşın qaranlıqlaşması, unutqanlıq.

Rövşən RƏSULOV

Təhsil Nazirliyi 27-31 yanvar qış tətili ilə bağlı məsələyə aydınlıq gətirib. Nazirlikdən bildirilib ki, qış tətili günləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti"nə əsasən, 27-31 yanvar tarixləridir.

Lakin 2021-2022-ci tədris ili müəyyən edilmiş müddətdən gec başlığı üçün təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə "Azərbaycan Respublikası səfəriyyət göstərən təhsil müəssisələrindən" tətbiq ediləcək.

Ibtidai təhsil səviyyəsi (I-IV) üzrə 5 günlük rejimlə işləyən ümumi təhsil müəssisələrində 31 yanvar tarixi qış tətili, 6 günlük rejimlə işləyən ümumi təhsil müəssisələrində isə 29 və 31 yanvar tarixləri qış tətilidir. Ümumi orta

mək ki, minalar yenidən düzürər. Bu məsələ ciddi surətdə Ermənistən hakimiyyəti, eləcə də Rusiya hakimiyyəti qarşısında qaldırılmalıdır. Çünkü, bu Azərbaycana ciddi bir problem yaşadır. Əgər bu siyasetlərini, təxribatlarını davam etdirirsələr biz də müvafiq addımlar haqqında düşünmək məcburiyyətində qalmalıq. Əgər onlar bizim ərazilərdə mina basdırırlarsa, biz də artıq bu siyaseti yürütməliyik və biz də artıq elə etməliyik ki, onların itgiləri olsun, onların da itgiləri artsın. Bu siyaset nəticəsində bəlkə təxribatlarından vaz keçsinlər", deyə politoloq Elxan Şahinoğlu bildirib.

Inam Hacıyev

Minalanmış ərazilərin xəritələrini ermənilər bizə ya vermirlər, ya da saxta xəritələr verirlər. Bu sözləri S?A-ya verdiyi açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Politoloq vurgulayıb ki, bu da bizim problemləri artırır, itgilərimiz artır.

"Bir il ərzində xeyli sayıda vətəndaşımız itirmişik. Ən təhlükeliş odur ki, biz minalar tapıb zərərsizləşdiririk, ola bilsin separatçılar və onlara dəstək verən qüvvələr yenə də axşam saatlarında bizim ərazilərə keçib mina basdırırlar. Bizim iki jurnalist də məhz bu şəkildə həlak olublar, şəhid olublar, çünkü həmin yolda minalar təmizlənmişdi və onlar həmin yoldan keçərkən maşın partlamış və həlak olmuşdular. De-



Qış tətilli necə gün olacaq?

sələrində 2021/2022-ci tədris ilində tədris və təlim tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında" Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli qərarına əsasən, payız tətilli günlərində olduğu kimi, qış tətilli günlərində də qısaltmalar olub.

Belə ki, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə qış tətilli günlərindən 27-28 yanvar tarixləri dərs günləri hesab olunur. Yəni,

təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə qış tətilli günlərindən 27-28 və 31 yanvar tarixləri dərs günləri hesab olunur.


Yəni, ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə 5 günlük rejimlə işləyən ümumi təhsil müəssisələrində qış tətilli olmayıcaq, 6 günlük rejimlə işləyən ümumi təhsil müəssisələrində isə 29 yanvar qış tətilidir.

Qazaxstanda artıq 6-ci gündür ki, qərbədən başlayan və demək olar ki, bütün ölkəni bürüyən iqtisadın davam edir. Qazaxistan hakimiyətinin fövqəladə vəziyyət elan etməsinə baxmayaraq, gərginliyin dərəcəsi azalmayıb. Ekspert icmasının fikrincə, bu, son 30 ildə ən böyük kütləvi etiraz aksiyalarıdır və əgər 90-ci illərdə etiraz aksiyaları rusilli müxalifətin iştirakı ilə keçirilirdisa, indiki etirazlar qazaxdilli müxalifətin əhval-ruhiyyəsini əks etdirir, əsasən də ölkənin bölgələrində.

Rusiyalı ekspert, tanınmış səsoloq və ictimai xadim Aleksandr Jukovski Qazaxistanda kütlevi nümayişlərə səbəb olan səbəblərə bağlı fikirlərini "Caliber" analitik mərkəzine bildirib. Politoloqun şəhəri təqdim edirik.

Eksperthin fikrincə, vətəndaşların kütlevi çıxışları dinamikasını itirmiş dövlət rejimlərinə (hakimiyyətlər), əhalinin rəyinə, qanuni inkişaf hədəflərinə ciddi göstərici və çağırışdır: "Eyni zamanda, mövcud təhlükətlərlə dəstəklənən xarici rifahı regionlarda saxlamaq olar. Məsələn, 2021-ci ilin sonlarında "Gallup International" illik xoşbəxtlik, ümidi və rifah indekslərini dərc etdi. Bu sorğularla Qazaxistana ən optimist ölkələrdən biri kimi görünür: qazaxistanişlərin 81%-i özünü xoşbəxt hiss edib (müqayisə üçün Ukrayna - 51%, Rusiya - 41%). Bundan əvvəl 2018-ci ilin yazında Ermənistanda baş veren mexməri inqilab nəticəsində Ermənistən prezidenti Sarakışyanın rəsmi reytinqinin 80%-dən yuxarı olmasına baxmayaraq o və rejimi bir anda yixildi.

Əvvəller, eyni mənqiqələ, 1991-ci ildə iqtisadi və sosial cəhətdən ən uğurlu QIYŞ ölkələri (Qarşılıqlı İqtisadi Yardım Şurası) sosialist düşərgəsini "sevinc"lə tərk etmiş, onlardan sonra isə SSRİ-nin sosial cəhətdən ən uğurlu respublikaları "SSRİ-nin ləğvi" təşəbbüsü ilə çıxış etmişdilər.



Rusiyalı səsoloqun şəhəri

Bu gün hərəkatın imitasiyasına qapılan dövlət rejimlərinin əhalisinin feal suretdə nümunələr axtarılması və formalasdırması nəzərə çapır. Bəzi insanlar kollektiv Qərbi, beziləri Şərqi, Cənubu və s nümunə götürür. Belə bir yayılma müsbət konsolidasiya edən inkişaf məqsədləri yaratır, əksinə, şahidi olğumuz coxsayı etnik və dini münaqışlərə şərait yaradır. Yuxarıda göstərilən dinamikadan istisnaları, məsələn, geridə qalmış, diqqətdən kənarada qalmış Finlandiya müstəqillik qazanaraq dünya düzünlüyü və maraqlarının strukturunda

öz yerini tapmayı bacarıb. Digər misal Azərbaycandır. Ölkə özünü bir neçə güclü və inkişaf edən geostrateji maraqların episentrində tapdı: Çin-Rusya-Türkiyə-Avropa. Eyni zamanda, o, tərəflərin maraqlarına diqqət və hörmət nümayiş etdirir, müstəqil beynəlxalq logistika mərkəzi - bu regionda beynəlxalq rəqabeti azaldan bufer kimi mövqə tutur, iri oyunçuların hər biri ilə eməkdaşlığında maraqlı vasitəçi kimi görünür.

Əgər Qazaxistana qayıtsaq, oradakı proseslərin postsovət məkanında cərəyan edən resurs ya-

naşmasının surətlərindən birinə çevrildiyi nəzərə çarpır. Qazaxistana əsas iqtisadi tərəfdası Çin, ondan sonra isə Rusiyadır. Qazaxistananın xarici ticarət dövriyyəsinin təxminən 30%-i Al-nin payına düşür. Zəngin resurs bazası: uran hasilatında dünyada 1-ci yer (dunya istehsalının 40%-dən çoxu), neft,

mentləri tutarlı görünür, amma əsaslı deyil. Hadisələrin əvvelində belə bir təessürat yaranmışdır ki, etirazçılar liderler, dəqiq fəaliyyət planı, birləşmə yoxdur. Son sutka ərzində müxtəlif mənbələrdən alınan məlumatlara görə, Astanada vəziyyət başa düşülen forma alır. Qazaxistanda sabitliyi "sabitliyi pozan amil-

Qazaxistanda iqtisadlara səbəb nə oldu?

qızıl, xrom, titan - müəyyən sosial gruppaların spekulativ maraqları üçün kifayət qədər böyük hədefdir. İqtisadi və istehsalat münasibətlərində ölkənin işgüzar və siyasi dairələrinin ayrı-ayrı nümayəndələrinə mənə və məqsədlər verilirdi, əsas tərk edilmiş əhali kiminsə geləcəyində özüne yer tapa bilməyib öz "teməllərinə" qayıtdı: ambisiya, narazılıq, aqressiya.

Nazarbayevdən Tokayevə başlanılmış planlı tranzit (hərəkət) əksəriyyət üçün aydın perspektiv olmadan, hətta cüzi və zahiri obyektiv hərəkətin təzahürü ilə sonrakı korbətli çıxışlar üçün şərait yaratdı.

Bəzi "mütəxəssislerin" öz dəməkəsini itirmiş ölkə fonunda mövcud xarici təsirlər haqqında arqu-

Tərcümə - Elçin Bayramlı

Birinci Qarabağ müharibəsi əllillərinə birdəfəlik ödəmə verilmə qaydasının layihəsi hazırlanıb. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

1991-1997-ci illərdə xəsarət almış Qarabağ müharibəsi əllillərinə birdəfəlik ödəmə verilməsi qaydasının layihəsi hazırlanıb. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin 23 dekabr 2021-ci il tarixli Fərmanına əsasən 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlliliyi müəyyən edilmiş şəxslərə və onların ailə üzvlərinə birdəfəlik ödəmənin verilməsi qaydasına dair təkliflərin hazırlanması, bu istiqamətdə yerinə yetiriləcək işlərin əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyaının iclası keçirilib.

Qeyd olunub ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sədrliyi ilə yaradılmış Komissiyaının üzvləri müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirlerinin müavinləri, Dövlət Sığorta Kommersiya Şirkətinin sədrliyi.



həd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Səfərberlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti raishərinin müavinləri, Dövlət Sığorta Kommersiya Şirkətinin sədrliyi.

dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərken və ya həqiqi hərbi xidmət dövründə xəsarət nəticəsində əlliliyi müəyyən edilmiş hərbi qulluqçular, daxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat etmiş şəxs-

lərin isə vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tərəfindən birdəfəlik ödəmə (I dərəcə əlliyyədən 8800 manat, II dərəcə əlliyyədən 6600 manat, III dərəcə əlliyyədən 4400 manat) verilməsinə nəzərdə tutur.

20 min şəxsi əhəmənə edəcəyi gözlənilən Fərmanın icrası işlərini diqqətə çatdırın nazir qeyd edib ki, I Qarabağ müharibəsi əllillərinə birdəfəlik ödəmə verilməsi qaydasının layihəsi artıq hazırlanıb və yaxın günlərdə Nazirler Kabinetinə təqdim ediləcək. Nazirler Kabinetinə tərəfindən həmin qayda dövlət başçısı ilə razılaşdırılaraq təsdiq edildikdən sonra ictimaiyyətə açıqlanacaq.

Müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Səfərberlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək xəsəret alan hərbi qulluqçularının və daxili işlər orqanları əməkdaşlarının siyahısını, Ədliyyə Nazirliyi sigorta ödənişinin verilməsinə dair barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı

olan şəxslərin siyahısını, Dövlət Sığorta Kommersiya Şirkəti isə siyorta ödənişini verilmiş şəxslərin siyahısını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edəcək.

Fərmanın əhəmiyyətli şəxslər təsdiq edilecek Qaydalarda göstəriləcək sənədlərini (əlliyyə sənədləri, şəhadətnamə, xəsəret alması və ya xəstələnməsi ilə əlaqədar arayış, yaxud qərar və s.) öncədən açıqlanacaq tarixdən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu ərazi üzrə Filiallarına və ya DOST mərkəzlərinə təqdim edəcəklər. Vəfat etmiş müharibə əllillərinin vərəsələrinin vərəsəlik hüququ notariat organları tərəfindən müəyyən ediləcək.

Sənədlər təqdim edildikdən sonra ödəmə nağdsız qaydada şəxsin bank hesabına köçürülecek və bu barədə onlara məlumat veriləcək. Birdəfəlik ödəmə qeyd olunan məbləğlərdə bir dəfə siyorta ödənişini almış hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə şəxsiyyətli ediləcək.

İclasda Fərmanın icrası sahəsində aparılan birgə işlər və qarşıda duran vəzifələr müzakire olunub.

İlham Namiq Kamal -73

2022-ci ilin əvvəli, daha dəqiq desək, yanvar ayının 9-da "Şöhrət" ordenli, Xalq artisti, görkəmli sənətkarımız, milli teatr və kino sənətinin inkişafında müstəsnə xidmətləri olan İlham Namiq Kamalın doğum günüdür. Bu adı eşidən hər kəsin dodaqlarına güllüs qonur. Saysız-hesabsız dramatik və faciəvi obrazlar yaranan sənətkarımızın adı gələndə gül-məmək mümkün deyil. Kiçikdən böyüyə, belə demək mümkünsə, yeddi dən yetmiş yeddiyə qədər hamı onu sevir və onun yaratdığı sənət nümunələrini maraqla izləyir.

Bir ailədə iki qardaş, iki sənətkar, iki Xalq artisti görünmeyən hadisədir. Bir qardaşın - İlham Namiq Kamalın - 73, digər qardaşın - Cəfər Namiq Kamalın - 72 yaşı var.

Söhbətimiz, daha dəqiq desək, yaxımız böyük qardaş-İlham Namiq Kamal haqqındadır. Onun doğum günü ilin əvvelinə təsdiç edir. Yanvar ayının 9-da aktyor dostumuzun 73 yaşı tamam olur. Əslində bu yaşına ona vermək çox çətindir. Uca boyu, düz qəməti və sərrast hərəkətləri ilə sənətkarımız sanki illərə meydandır. Birçə cavaniqliq görüntüsünü pozan, ağ saçlarıdır. Bu da onun özünün dediyi kimi saçına vurduğu ağ rəngdəndir. Tərif çox oldusə, gəlin maşallah deyək ki, sənətkar dostumuza göz dəyməsin.

Onu da qeyd etmək yerine düşər ki, sənətkarımız görünüşü ilə cavan olduğu kimi, düşüncə tərzi ilə də cavandır. O, dövrə ayaqlaşmağı bacarırlar. Bəlkə elə bu səbəbdəndir ki, o, daha çox gənclərle dostluq edir. Amma etiraf etməliyik ki, əslində onun dostları arasında bütün yaş və sənət kateqoriyalardan olan insanlar var. Sənətkarımız onların her biri ilə öz dillərində danışmağı bacarırlar. İlham müəllim dünyada baş verən proseslərdən, mədəniyyət və incəsənet alemində olan hadisələrdən daim xəbərdar olan insandır. O, maraqlı həmsöhbət, teatr, kino, rəssamlıq və digər - sahələri incəliyinə qədər dərinində bilən ziyalıdır. Onunla həmsöhbət olan insan heç vaxt darixmaz. Onun maraqlı dairəsi hədindən artıq genişdir.

Onun maraqlanmadığı sahə yoxdur desəm, yeqin ki sehv etmərəm. O, dostluqda da, yoldaşlıqda da sədaqətlidir. O, dostluq etməyi bacardığı üçün, saysız-hesabsız dostları var.

Bir qayda olaraq, həmişə sənətkar özü dostları arayıb, axtarır. Onlardan nigaran qalır, hal-əhval tutur. Ona dostlardan və tanışlardan zəng geləndə isə, sevincinin həddi-hüdüdu olmur. Onun zəng edənə "Bəli, bəli!" deməyi istənilən səhəbə giriş olur.

İlham Namiq Kamal maraqlı həmsöhbət olmaqla yanaşı, həm də çox yaxşı məsləhətçidir. O, ensiklo-



pedik və analitik düşüncə tərzinə malik insandır. Bu vaxta kimi İlham Namiq Kamal haqqında çox yazılbı, çox deyilib. Onun yaradıcılıq bioqrafiyası haqqında neçə-neçə məqalelər və kitablar yazılbı, verilişlər çəkiilib. Aktyorun yaradıcılığını daha çox qroteks komik janrin tələbələrinə cavab verən nüümune hesab ediblər. Amma qeyd etdiyimiz kimi, İlham Namiq Kamalın bütün janrlarda yaratdığı obrazları yüksək peşəkar səviyyədə təqdim etməyi bacaran sənətkardır. Nümunələr istənilən qəderdir.

İlham Namiq Kamalın pandemiyanın əvvəl və sonra yaratdığı obrazlara maraqlı çıxdır. Onlardan bir neçəsini oxucuların diqqətinə çatdırı-

raq. Azərbaycan Dövlət Akademik Musiqili Teatrın rus bələminde, Əməkdar incəsənet xadımı Əli Usupovun quruluşunda Xalq artisti Rauf Hacıyevin "Qafqazlı qardaşçı" tamaşasında Bəbirli, Azərbaycan Dövlət Kukla Teatrında Əməkdar artist Qurban Məsimovun quruluşunda Əməkdar incəsənet xadımı Rehman Əlizadənin "Don Kixot Aşeronski" mono tamaşasında kukllaşalarla Əhmədəga obrazı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Əməkdar incəsənet xadımı Haviz Quliyevin quruluşunda da hı Üzeyir Hacıbəylinin "Arşın mal alan" eserinin tamaşasında Sultan bəy obrazları İlham Namiq Kamal sənətinin rəngarəngliyindən xəber

verir.

Sənətkarımızın axırıncı işlərinə biri S. Rüstəmov və M.S.Orudbadının "Beş manatlıq gəlin" komediyasında Kərbəlaye Hüseynlə obrazıdır. Tamaşanın quruluşçu rejissor, Əməkdar incəsənet xadımı Əsgər Əsgərovudur. Yeni quruuluşu ilə əvvəlki tamaşalardan fərqlənən tamaşa İlham Teatr hazırlıda "Bəxtiya" filminin sehər versiyası üzrə nəde işləyir. Tamaşanın quruluşçu Akademik Musiqili Teatrın baş rejissor Cavid İmamverdiyevdir.

İlham Namiq Kamal teatrda fəaliyyəti ilə paralel olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənet Universitetində də pedagoji fəaliyyətini davam etdirərək, yetişməkdə olan gənc nəslə zəngin təcrübə, bilik və bacarığını aşayırlar. Sənətkarımız televiziya ekranlarında da həmişə olduğu kimi maraqlı layihələrə imza atır. Onun özünün tamaşaçı auditoriyası var. Onlar sənətkardan yeni-yeni layihələr gözləyirlər. Yeqin ki, 2022-ci ilə de İlham Namiq Kamal pərəstişkarlarını sevindirir.

İlham Namiq Kamal doğum günü, Azərbaycan Best Wards mükafatlandırma gecəsinin "Zəfər Zirvəsi" və yaradıcılıq uğurlarına görə "Simurq-2021" mükafatları, dünya azərbaycanlılarının həmreylik günü və 2022-ci il münasibətilə təbrük edib, ona möhkəm can sağlığı və yeni, könül xoşluğu və daha yeni-uğurlar arzusu ilə

Çingiz Ələsgərli -
Teatrşunas, dramaturq

Serial çekmek, yoxsa serialdan pul çekmek?

"Ötən əsrin 70-ci illərindən etibarən reklam xarakterli aksiyaların bir forması olaraq teleseriallar çəkilməyə başladı. Dünyanın müxtəlif ölkələrində xüsusən Avropa ölkələrində və ABŞ-da incəsənətin bu yeni, modern, sintetik janrı get-gedə inkişaf etməyə başladı.

İlkin vaxtlarda bu seriallar ancaq öz ölkələrinin telekanallarında göstəriləməsi üçün nəzərdə tutulmuşdu, daha sonralar bundan yaxşı gelir götürmək imkanını gərerək teleserialların həm kəmiyyət, həm keyfiyyət, həm də estetik imkanlarını yaxşılaşdırıb film və televiziya sənayesinin bir müşərək variantı olaraq ondan ixracata yönələk, kreativ məhsul kimi də istifadə etməye başladılar". Bu sözləri S?A-ya açıqlamasında yazıçı-kulturoloq, ekspert Aydin Xan Əbilov deyib.

Onun sözlərinə görə, 80-ci illərin sonu 90-ci illərin əvvəllerində Rusiyada televiziya seriallarının istehsalı və geniş nümayişi, o cumlədən də Braziliya, daha sonralar Amerika və Türkiye seriallarını rus dilində tərcümə edib keçmiş SSRİ-ye daxil olan ölkələrdə yayılmışdır. Bu sahənin inkişafına xüsusi təkan verdi: "Əslində Azərbaycanda bu və ya digər dərəcədə müasir teleserialların ilkin variantı sayıla biləcək çox seriallı televiziya filmləri və televiziya tamaşaları var idi. Amma onlar klassik teleserial estetiksinə tam cavab vermir. Azərbaycanda türk, Hindistan və Braziliya seriallarının nümayişi bu

sahəyə böyük təkan verdi. Nəhayət 90-ci illərin ortalarından etibarən Azərbaycan öz seriallarını çəkməye başladı. 30 il yaxındır gözleymirdik ki, Azərbaycan teleserial sənayesi kreativ, mədəni sənayesinin bir hissəsi olaraq sürətli inkişaf edərək kəmiyyət və keyfiyyət dəyişikliklərinə ugrayaraq nəinki Azərbaycan tamaşacısını, həm də 50 milyonluq Azərbaycan dilli mədəni mühiti, 300 milyona yaxın türkəlli tamaşacılarını maraqlandırıb seriallar istehsal edəcək. Hətta milli kino və

serial sənayesinin xarici seriallardan qorumaq üçün cənab Prezident İlham Əliyev dəfələrlə həm xüsuslu sərençamlar vasitəsilə, həmdə televiziya kanallarına serial istehsal edən şirkətlərə pul vəsaiti ayırmalı mədəniyyətimiz bu yəni qolunun inkişafına təkan vere biləcək addımlar atdı. Bu nəticədə Azərbaycan teleserialları inkişaf etməyə başladı. Amma bu süret bizi qane etmir".

Aydın Xan Əbilov fikirlərinə dəvam edərək həmçinin qeyd edib ki, Azərbaycan ile Türkiye teleserial mədəniyyətini müqayisə edəndə qardaş ölkənin 100 milyonlarla büdcəsi olan bir sənəayesi oldu-

ğuñu görülür: "Amma Azərbaycanda hələ də teleseriallar zəif inkişaf edir. Bizim teleserialların mövzusu məhəbbət, cinayət, narkotika, gəlin-qaynana, yeznə-qaynata münaqışasından o tərəfə gəde bilmir. Teleseriallərimizə nəzərə yetirdikdə görürük ki, ictimai əhəmiyyəti az olan çox sayda teleseriallarımız var. Azərbaycan teleserialları aktor heyəti ilə bağlı müəyyən problemlər yaşayır. Onlar nə görünüş baxımından, nə də dənisiq baxımından televiziyyaya uyğun deyillər. Qeyd etdiyim bir çox nüanslar bizim teleserial məkanının boşalmasına səbəb oldu. Teleseriallar insanların duyğularını, hissələrini yaşaya bilmədiyi, yaşamaq istədiyi romantik hafisələri özündə eks etdirməlidir ki, tamaşaçıya daha yaxın gəlsin. İkinci tərəfdən estetik və bədii həlli, üçüncü tərəfdən texniki və çəkiliş imkanları baxımından tamaşacını heyətləndirməyi bacarmalıdır. Ən əsası da ictimai, tarixi əhəmiyyət kəsb edən bir çox hadisələri, həmçinin məşət səviyyəsində baş veren hadisələrin sintezini verməklə tamaşaçıları teleserial-lara cəlb edə bilərlər, milli teleserial sənayesini inkişaf etdirə bilərlər".


Arzu Qurbanzadə



Rəngli inqilablarla gələn fəsil - baharmı, qışmı?

Yaxın tarixdə region ölkələr də daxil olmaqla dünyada baş verən, ilk baxışda daxili sosial sifarişlə başlayan iğtişaşların, etiraz aksiyalarının səbəbi və nəticəsi ilə tanış olanda bu həngamənin bir məqsədə qulluq etdiyinin fərqi varırsan. Bölli olur ki, əsasən transmilli şirkətlərin sifarişi və ssenarisi əsasında həyata keçirilən "demokratik dəyişiklik"lər əslində korporativ maraqlara xidmət edirmiş. Bu oyunlar getidikcə böyüyən və böyüdükçə də güclənmən və rəqabət aparılması çətinləşən milli şirkətləri ram etmək, bu da alınmayanda onları məhv etmək üçün iri şirkətlərin hazırladıqları planının bir hissəsi imis.

Misal da çəkmək olar. Bir anlığa yaxın 15-20 ildə qonşu dövlətlərdə baş verən hadisələrə diqqət edin. İnsanlar küçələrə çıxır, iğtişaşlar başlayır, göze görünməyən el hər iki tərəfin radikal addımlar atması üçün "şərait" yaradır və bundan sonra hadisələr məcrasından çıxır. İlk zərbə şəhər təsərrüfatına dəysə də, əsas və öldürücü zərbə milli burjuaziyyaya dəyir. İri zavod və fabrikler dayanır, ölkəni ərzaqla təmin etməli olan kənd tə-



Üçün zərgər dəqiqliyi ilə hazırlanmış plan imis. Bu da sənə demokratiya...

Maraqlıdır ki, Soros teşkilatının aktiv olduğu transmilli şirkətlərin ssenaristləri insanları bezdirməmək, planın ifşa olunmasını əngəlləmək üçün hər ölkə üçün müxtəlif "rəngli" ssenarilər hazırlayır və onlara ad da qoyurlar. Gəlin "rəngli" inqilabların bir neçəsi ilə tanış olmazdan əvvəl ona Qərb mətbuatının verdiyi adlara baxaq. Rəngli inqilab (ing. Colour revolution) Postsoviet məkanı və Balkan yarımadاسında erkən 2000-ci illərdə müxtəlif əlaqəli hərəkatları xarakterizə etmek üçün istifadə olunan termindir. Termin həmçinin Yaxın Şərqi daxil olmaqla bir sıra başqa inqilablara da tətbiq edilmişdir.

Sovet hökumətinin dağılması, Yuqoslaviyanın parçalanması zamanı bu hadisələrə hansı adın verildiyini yadımıza sala bilməsek də, 2000-2011-ci illər arasında həm "ərəb baharı", həm də ondan xeyli əvvəl və sonra hazırlanmış və həyata keçirilmiş rəngli inqilabları sadalaya bilərik.

Qərəfil inqilabı - inqilab qərəfil rəngi ilə əlaqədardır, çünkü qərəfəllər geyinilirdi. Portugaliyada 25 aprel 1974 günü güc tətbiq etmədən həyata keçirilən hərbi çevrilişdir. Portugaliyanın avtoritar bir diktatorluqdan "demokratiyaya" keçidini təmin edəcək iki illik bir deyişmə dövrünün başlangıcı olmuşdur.

Sarı inqilab - Filippində 22 Fevral 1986-ci ildən 25 Fevral 1986-ci ilə qədər,

Kokos inqilabı - Papua-Yeni Qvineyada 1 Dekabr 1988-ci ildən 20 Aprel 1998-ci ilə qədər,

Məxməri inqilab və ya Nəzakətli inqilab Çexoslovakiyada 1989-cu ilin 17 noyabrından 29 dekabrına qədər baş verən dinc və qeyri-zorakı inqilab. Çexoslovakiya Kommunist Partiyasının tek partiya hökumətinə qarşı tələbə və digər populyar nümayişlər üstünlük təşkil edən inqilab, partiyanın ölkə üzrə nəzarətinin dağılmmasına və sonrakı Cəxiyanın parlament respublikasına çevrilmesinə getirib çıxardı.



Buldozer inqilabı Yuqoslaviya 5 Oktyabr 2000-ci ildə - Qırğızstan 3 Qızılıgül inqilabı - Gürcüstan 3 Noyabr 2003-cü ildən 23 Noyabr 2003-cü ilə qədər. 2003-cü ilin noyabr ayında uzun süren küçə etirazlarından sonra Mixail Saakaşvili bir qrup tərəfdarı ilə Gürcüstan parlamentinin binasına daxil olaraq, özünü itirmiş Eduard Şevardnadzeni iclas zalını tərk etməyə məcbur edir. Şevardnadzenin tribunada tələsik qoyub getdiyi çayı tribunaya qalxan Saakaşvili bir göz qırpmına içərək nitq edir. Həmin səhne Gürcüstanda hakimiyətin dəyişməsinin və Qızılıgül inqilabı qələbəsinin rəmzi-ne çevrilir.

Narinci inqilab - Ukrayna 22 Noyabr 2004-cü ildən 23 Yanvar 2005-ci ilə qədər. 2004-cü il noyab-

Etiraz dalğası 2010-cu ilin dekabrından ərəb ölkələrində işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəller və aşağı həyat səviyyəsi ilə əlaqədar başlayan etiraz nümayişleri kimi təqdim edilir. İlk qiyam 18 dekabrda Tunisdə başlayıb ve 1987-ci ildən hakimiyətdə olan dövlət başçısı Zeynalabdin ben Əlinin ölkəni tərk etmesi ilə nəticələnib. Tunis "inqilabi"nın qələbəsi digər ərəb ölkələrində - Misir, Yəmən, Əlcəzair və İordaniyada da nümayişlər dalğasına səbəb olub.

Xarici dəstək heç də hər zaman demokratiya-ya xidmat etmir

"Ərəb baharı"nın yaşandığı ölkələrdə diktator rejimlərin mövcud-



rin 22-də Kiyevin mərkəzi meydanda prezident seçkilərinin nəticələrinə etiraz olaraq kütłəvi nümayişlər başlandı. Sonda Ali məhkəmə təkrar seçki təyin etdi və nəticədə prezident Viktor Yuşchenko qalib gəldi.

Bənövşəyi inqilabı İraqda (2004-2008-ci illər), Zanbaq inqilabı Qırğızistanda (27 Fevral 2005-ci ildən 11 Aprel 2005-ci ilə qədər), Sidr inqilabı Livanda (14 Fevral 2005-ci ildən 27 Aprel 2005-ci ilə qədər), Mavi inqilab (2005-ci ilin mart ayında) Küveytdə, Cins inqilabı Belarusda (19 Mart 2006-ci ildən 25 Mart 2006-ci ilə qədər), Zəfəran inqilabı Myanmarda (15 Avqust 2007-ci ildən 26 Sentyabr 2007-ci ilə qədər), Üzüm inqilabı (6 Aprel 2009-cu ildən 12 Aprel 2009-cu ilə qədər) Moldova, Yasıl inqilab İranda (13 iyun 2009 - 11 Fevral 2010), Yasəmən inqilabı Tunisdə (18 Dekabr 2010 - 14 Yanvar 2011) baş verib.

luğunu, insan haqları ilə bağlı problemlər, sosial-iqtisadi çetinliklər inqilabin baş vermesi üçün ilkin şərait yaratmışdı. Lakin ərəb inqilablarını yalnız daxili amillərin mehsulu kimi de qəbul etmək doğru olmazdı. "Ərəb baharı"nın Böyük Yaxın Şərqi Layihəsinin (yaxud Böyük Orta Şərqi Layihəsi) tərkib hissəsi olması ideyası da geniş yayılıb. Layihənin rəsmi olaraq elan edilən ana məqsədi azad olmayan ölkələrə demokratiya getirmek olaraq açıqlanmışdır. ABŞ prezidenti Corc Buş (oğul) belə bir layihə ilə Orta Şərqi istiqamətlənmələrinin ən ənənəvi səbəblərini bir çox Orta Şərqi ölkələrində var olan yoxsulluqla, qadın haqlarının pozulması ilə izah edib. Layihənin memarlarından olan ABŞ prezidentinin köməkçisi Dik Çeyninin sözlərinə görə, Böyük Orta Şərqi Layihəsinin ana fikrinin bütün bölgəyə demokratiyanı yayaraq, regionu inki-

etdirmək və sülhü qarantlaşdırmaqdan ibarətdir. ABŞ-in keçmiş dövlət katibi Kondoleaza Rays isə layihəni "Mərakeşdən Çin sərhəddinə qədər 22 ölkənin siyasi və iqtisadi coğrafiyasının dəyişdirilməsi" kimi səciyyələndirmişdi.

Lotus inqilabı (Misir inqilabı)

- ərəb ölkələrindəki ümumi antihökumət nümayişlerinin mühüm tərkib hissəsi. Nümayişlər və aksiyalar Qahire, İsgəndəriyyə və bir sıra digər mühüm şəhərlərdə keçirilib. Nümayişçilərin ən fəal olduğu yer Qahirenin mərkəzindəki Tehrir meydanı olub. Onlar Misiri 30 ildən artıq bir müddətdə idare edən Məhəmməd Hüsnü Mübarekin hakimiyət-dən getməsini və ciddi konstitusiya islahatlarının keçirilməsini tələb ediblər. 17 günlük etiraz nümayişlərindən və qarşıdurmalardan sonra Hüsnü Mübarek istifa verdi, konstitusiyanın fəaliyyəti dayandırıldı,

parlament buraxıldı. Hakimiyət Ali Hərbi Şuraya keçdi. Nəticədə demokratik yolla seçilmiş, Misir xalqının iradəsini ifadə edən seçkinin qalibi "Müsəlman Qardaşları" blokunun lideri Məhəmməd Mürsi olsa da 2013-cü ildə o ölkənin müdafiə naziri Əs-Sisi tərəfindən devrildi. Daha daqiq desək transmilli şirkətləri idarə edən zümrə Mürsini Sisi ilə əvəz etməklə səhvini düzəltdi, plan bərəqərər oldu.

Bəhreynde baş verən "Mirvari inqilabı" müxalifətin çağırışı ilə "Qəzəb günü" aksiyası planlaşdırıldı və aksiyadan önce polislə nümayişçilər arasında toqquşma oldu. Təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbindəki Karzakan şəhərindəki bir şəhər kəndində baş verən toqquşmada gözyaşardıcı qaz və plastik güllədən istifadə etdi. Olayda ya-

"Qarabağ klani"nın lideri Serj Sarkisyan Sorosun "kukla" Nikol Paşinyana uduzdu, həm kreslosunu, həm də mövcudluğunu itirdi. İki il sonra baş verəcək 44 günlük mühabəribədə uduzmasına baxmayaq Paşinyan Sarkisyan-Koçaryan cütlüyü böyük fərqli qalib gələcəkdi. Paradokslarla dolu Ermənistanda hər nə desən gözləmək, eşitmək olardı bircə bundan savayı. Amma "əlahəzərət" Soros hər ssenarini həyata keçirməyə qadir imiş. Həm Ermənistanda inqilab etdi, həm Rusyanın iki yetirməsiniñ kürəyini yer vurdu, mühərabədə uduzmasına baxmayaq yenidən seçkilərə gedərək Paşinyanın qələbəni təmin etməklə ikinci və üçüncü prezidentləri birdəfəlik məhv etmək, əlbəttə Nikolun iradəsi ilə həll oluna bilməzdi. Ermənistandakı indiki du-

ralananların oldu. Bəhreyn Kralı Həmad bin Isa Əl Xəlifa gərginliyi azaltmaq üçün hər aileyə 2650 dollar verəcəyini açıqladı, hökumət isə təhlükəsizlik əməliyyatlarında hebs edilən, yaşı 18-dən az olan uşaqların azadlığı buraşılacağını və etdi.

Qəhvə inqilabı Yəmənin paytaxtı Sana şəhərində 30 ildən çox ölkəni idarə edən president Əli Abdulla Salehin istefası tələbi ilə kütləvi aksiyalarla başladı. Nümayişlərde minlərlə adam iştirak etdi. Mitinglər Sana Universiteti də daxil olmaqla şəhərin 4 nöqtəsində başladı. Yəmənin cənubundakı şəhərlərin bindən Fuad Sultan adlı sakin özünə od vurdu. Ağır dərəcəli yanıqlar alan taksi sürücüsünün intihara əl atmasına səbəb ailəsinin ehtiyaclarını ödəməkdə çətinlik çekməsi olub. Diqqət edin, Tunisde icazəsiz ticarət məşğul olan genç satıldığı meyvə-tərəvəz polis tərəfindən müsədirlər edildikdən sonra özünü yandırıb, Misirdə işsizlik, korrupsiya və qiymətlərin yüksək olmasına etiraz edən bir neçə nəfər özünü yandırıb. Və bundan sonar bu ölkələrdə hakimiyət qarşı kütłəvi aksiyalar başlayıb.

Nəhayət, daha yaxın tariximizə diqqət edək:

Yasəmən inqilabı Çində (20 Fevral 2011-20 Mart 2011), Qvatemala etirazları (16 Aprel 2015-3 Sentyabr 2015), Rengli inqilab Şimali Makedoniyada (12 Aprel 2016-20 iyul 2016), Məxməri inqilab 12 aprel 2018-ci ildə Ermənistanda baş tutub. Xalq arasında "Serj rədd ol" və ya Paşinyan tərəfindən Məxməri inqilab Ermənistannın müxtəlif şəhərlərində başlayan və millet vəkili Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət eleyhinə olan etiraz aksiyaları dalğasıdır.

23 aprel 2018-ci il tarixində

rum heç də "rəngli" inqilab yolu keçmiş ölkələrdən yaxşı deyil, ekşinə daha da pisləşməyə doğru gedir.

Son hadisələrdən, qardaş Qazaxistanda baş verən hadisələrdən danışmasaq olmaz. Bəs Orta Asiya müsəlman-türk ölkəsində nə baş verir? Məlum olub ki, dünyada baş verən tendensiyalara uyğun olaraq Qazaxistandan hökuməti sıxlıqla qazın qiymətini nə az, nə çox düz 100 faiz artırıb. 60 təngəyə olan qaz 120 təngədən ticarət olunmağa başlayıb. İnsanlar sanki bir himə bənd imişlər kimi küçələr çıxıblar. Dinc etiraz etmək istəyən əhalini çox keçmədən qaragürüh əvəz edir. Hökumətə, qazın qiymətinə etiraz etmək evezinə, şəhərdə dəğintilər başlayıb, hökumət binaları, vətəndaşlara məxsus mağazalar, mülklər, avtomobilər yandırılırlar, dağıdırıllar, banklar ağır texnikalarla hücum edilir. Guya bu aksiyalar ölkənin kasib təbəqəsinin maraqlarını təmin etmək üçün keçirilir. Amma, hadisələrin gedisi də göstərir ki, xalqın, millətin, ölkənin, dövlətin nəinki maraqları qorunub, hətta ayaqlar altına atılıb. Sanki soyğunçuların, başipozuqların, oğurların, qulduqların cib dolandan, bankları ağır texnikalarla yarib oradan külli miqdarda pul uğurlayışından sonra etirazlar da səngiyəcəkmiş. Budurmu, ədalətin bərpası?

Dağıtmak, yandırmaq, küçələrdə qanunsuz aksiya keçirmək təcrübəsi artıq her kəsə tanışdır. Ədalətsiz davranışla ədaləti bərpa etmək kimi bir olay həle heç bir ölkədə baş verməyib. Etiraz sosial sifarişli olmalıdır. Kenardan ixrac olunan istenilən təklif, sənəri, plan zərərlər olur. Çünkü burada kənar maraqlar var. Çalışın yad maraqların əlində oyuncaq olmayıb.

V.VƏLİYEV

Azərbaycanda yeni növ koronavirus "COVID-19"-a qarşı qabaqlayıcı tədbirlər görülmüş olsa da, hələ də gizli düşmənlə üz-üzə qalmışdır. Ölkəmizdə ilk yoluxma qeydə alınlığı gündən bu günə qədər 8 min 431 nəfərin vəfat etməsi əlbəttə ki, böyük bir göstəricidir. Xatıradaq ki, 2020-ci ilin fevalın 28-də ölkədə COVID-19-un ilk müsbət nəticəsi təsdiqləndi. Həmin zamanan indiyədək ölkədə ümumiyyətdə 620 min 49 nəfərin koronavirus infeksiyasına yoluxması faktının qeydə alınması əlbəttə ki, ürəkəçən deyil. Nəinki Azərbaycan, eləcə də dünyanın ən inkişaf etmiş ölkələri belə bunun qarşısını almaqdə səfərbər olsalar da hələ də lazımı nəticəni əldə edə bilməyiblər.

"COVID-19" ilə mübarizə effektiv nəticələr verir



Dünya ölkələrində koronavirus - COVID-19 pandemiyası ilə mübarizə davam etməkdədir. 2019-cu ilin sonunda dünyada baş qaldıran xəstəlikdə dünya ölkələri üz-üzə qalıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, son 24 saat ərzində dünyada koronavirusa 2,6 milyondan çox yoluxma hali qeydə alınması pandemiya başlayandan ən yüksək gündəlik göstəricidir. Çərşənbə günü qeydə alınmış antirekordda 24 saat ərzində ÜST-ə 2 294 039 yoluxma faktı haqqında məlumat daxil olmuşdu. Ən çox təsdiqlənmiş yoluxma hali - 56 843 327 ABŞ-da qeydə alınıb. Ondan sonra Hindistan - 35 109 286, Braziliya - 22 323 837, Böyük Britaniya (13 835 338) və Fransa (10 645 841) yer alırlar. Ən çox ölüm halları - 824 175 ABŞ-da qeydə alınıb, ikinci yerde Braziliya - 619 384, üçüncü yerde isə Hindistan - 482 876 qərarlaşır. Daha sonra Rusiya (313 817) və Meksika (299 711) yer alırlar. Bu statistik rəqəmlər çox şeyi demiş olur. Demək dünya səhiyyəsi bu pandemiya ilə mübarizədə hansısa vətəndaşlərdən istifadə etmiş olsa da hələ də gizli düşmənə qalib olduğunu göstərə biləməyib. Bu statistik rəqəmlərə nəzər saldıqda ölkəmizdə yoluxma halının ölkələrlə müqayisədə aşağı olduğunu görərik. Əlbəttə ki, yeni qlobal pandemiya - koronavirus COVID-19 infeksiyası Yer küresini, eləcə də ölkəmizin vətəndaşlarının sağlamlığını təhlükə altına aldıqı bir zamanda

AZƏRBAYCAN PANDEMİYA İLƏ MÜBARİZƏDƏ NÜMUNƏVİ ÖLKƏDİR

Sərhəd tanımayan qorxunc infeksiyanın ölkəmizdə yayılması nəticəsində hələ də gizli düşmənə qalib olduğunu göstərə biləməyib. Bu statistik rəqəmlərə nəzər saldıqda ölkəmizdə yoluxma halının ölkələrlə müqayisədə aşağı olduğunu görərik. Əlbəttə ki, yeni qlobal pandemiya - koronavirus COVID-19 infeksiyası Yer küresini, eləcə də ölkəmizin vətəndaşlarının sağlamlığını təhlükə altına aldıqı bir zamanda



tətbiq edilmesi barede qərarlar verildi və əməli tədbirlər reallaşdırıldı. Ölkə Prezidenti İlham Əliyevin göstərişi esasında Nazirlər Kabinetinin Sənədcəmi ile 2020-ci il 30 yanvar tarixində Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması dair Fəaliyyət Planı təsdiq edildi. Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada bilecəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradıldı. Bu sahədə görülən tədbirlərin səməreliliyini artırmaq və tibbi profilaktikanı gücləndirmək məqsədi ilə 3-9 mart tarixleri arasında ölkənin bütün təhsil müəssisələrində tədris prosesləri və digər əlaqəli fəaliyyətlər dayandırıldı. Dezinfeksiya və digər profilaktik tədbirlər həyata keçirildi. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəye Dəstək Fondu yaradıldı. Dövlətimiz tərəfindən koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi, bəzi sosial izolyasiya tədbirlərinin

rusla Mübarizəyə Dəstək Fondu vəsait ayrılmışlığında Sərəncam imzalandı və Sərəncama əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə dövlət bütçəsində Fonda ilkin olaraq 20 milyon manat ayrıldı.

Virusun geniş şəkildə insanlar arasında yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən çəvik, təxirəsalınmaz və zəruri qabaqlayıcı tədbirlər Azərbaycan modelini nümunə olaraq bir daha ortaya qoymuş oldu. Prezident İlham Əliyevin Sənədcəmi ilə ölkəmizdə koronavirusla mübarizə məqsədilə modul tipli xəstəxananların tikilimi, "Yeni Klinika"nın açılması və s. əhalinin sağlamlığının qorunmasına yönəlmışdır. Qısa bir zamanda Maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı dövlətimizin əhalinin sağlamlığının qorunması məsələsinə nə dərəcədə diqqətlə və həssas yanaşmasını göstərmış oldu və reallaşan tədbirlər göstərdi ki, Azərbaycanda dövlət tərəfindən bu istiqamətdə konkret və ardıcıl tədbirlər görülür. Azərbaycan tibbi maskaları xaricdən də idxlə etdiyi halda qısa zamanda özü istehsalına başladı. Görülmüş bu və ya digər tədbirlər vəziyyətdən az itki-lərlə çıxmış məqsədi daşıyır. 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilati Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi

ölkə adlandırması da görülən işlərə verilən qiymət idi.

2021-2022-Cİ İLLƏR ÜÇÜN TƏSDİQLƏNMİŞ VAKSİNASIYA STRATEGIYASI CƏRÇİVƏSİNDƏ PEYVƏNDLƏNMƏ UĞURLA APARILIR

Bu gün koronavirusa yoluxmuş bütün pasientlər Azərbaycanın ən yaxşı xəstəxanalarında dövlətin hesabına müalicə olunur. Ölkəmizdə 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə olur. Əlbəttə ki, yoluxma və ölüm saylarındakı artım vaksinasiyani qaćılmaz etdi. Vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycanda bu prosesə başlanılıb. Ölkəmizdə koronavirus əleyhinə vaksinasiya prosesi 2021-ci il yanvarın 18-də başlayıb. Nazirlər Kabinetinə tərəfindən qəbul olunmuş "Vaksinasiya Strategiyasına" əsasən artıq xeyli sayı insanlar peyvənd olunub və vaksinasiya prosesi bu gün de davam edir. Təbii ki, COVID-19-la mübarizədə qalib gəlmək üçün virus əleyhinə peyvəndlənmə vacibdir. Bu proses 2021-2022-ci illər üçün təsdiqlənmiş Vaksinasiya Strategiyası cərçivəsində aparılır. Vaksinasiya zamanı "CoronaVac", "Vaxzevria", "Sputnic V", "Pfizer", "Sinovac" kimi peyvəndləri istifadə edilir. Statistika göstərir ki, COVID-19 testi pozitiv olanların 90 faizində çoxu peyvənd olunmamış şəxslərdir. Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada (7 yanvar) 547 yoluxma faktı qeydə alınıb, 631 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 9 nəfər isə vəfat edib. Qeyd etdiyimiz kimi indiyədək ölkədə ümumilikdə 620 min 49 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 604 min 537 nəfər müalicə olunaraq sağalıb, 8 min 431 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 min 81 nəfərdir. Azərbaycanda bu güne qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 439 min 291, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 178 min 595, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 688 min 646 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı 1 milyon 572 min 50 nəfər təşkil edir.

İnfeksiyaya qarşı mübarizədə Azərbaycan xalqı məsuliyyət, yüksək nizam-intizam və ən başlıca, milli həmrəyliyə, hər cür fədaikarlılığı hazır olduğunu nümayiş etdirdi. Ümumiyyətlə, ölkəmizdə, sözün əsl mənasında, vətəndaş-dövlət etimadı mövcuddur. Görülən tədbirlər nəticəsində minlərlə insanın həyatı qorunub. Vaxtında atılan addımlar, verilən müdrik qərarlar, həyata keçirilən layihələr bir daha sübut edir ki, möhtərem Prezidentimizin siyasetinin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xalqının rifahi onun üçün hər şeydən üstündür. Bu gün isə hər bir vətəndaş bu virusa qarşı həmrəylik göstərməlidir. Bütün qurumlar, müəssisələr, obyektlər hazırlanmış təlimatlara riayət etməlidirlər. Kiminse məsuliyyətsizliyi, biganəliyi, sanitar qaydalara əmel etməməsi yoluxma sayının daha da artmasına səbəb ola bilər. Virusun yayılmasının qarşısının alınması üçün bütün mümkün imkanlardan istifadə edilib və bu proses bu gün de uğurla davam etdirilir.

Nəzakət ƏLƏDDİNQIZI

Qazaxıstanda bahalaşmaya etiraz olaraq əhalinin küçələrə çıxmazı, daha dəqiq desək, sosial tələblərlə başlayan aksiya, nümayişçilərin tələbləri yerinə yetirildiyi haldə iğtişaşlara keçid alıbsa, deməli, bu hadisələr artıq siyasi mahiyyəti daşıyır və planlaşdırılmış ssenarı üzrə cərəyan edir. Təbii ki, Qazaxıstanda baş verən hadisələr arzuolunan deyil, çünkü türk qardaşlarımızın müstəqil dövlətində belə hadisə baş verməsi sevindirici hal sayılı bilməz və Azərbaycan vətəndaşı dost, qardaş ölkə olan Qazaxıstanda əmin-amanlığın, təhlükəsizliyin pozulmasını istəmir və heç zaman istəməz də. Digər tərəfdən də Azərbaycanın mövqeyini, xüsusi 30 ilə yaxın işğal altında saxlanılan torpaqların geri qaytarılması, işğaldan azad edilməsi ilə bağlı mövqeyini həzər zaman dəstəkləyən Qazaxıstanda xaos, qarışılıq olması, şərin hökm sürməsi arzuolunmaz haldır.

Qazaxıstanda cərəyan edən hadisələrin fonunda dövlət qurumlarının binaları dağıldı, dövlət əmlakına ciddi ziyan vurulması heç də etiraz aksiyası kimi görünmür, bu bir dağıdıcı missiyadan xəbər verir. Sosial tələblərlə başlayan aksiyanın ardında kütłenin bele bir addımı onu deməyə əsas verir ki, iqtisadi məsələlərlə bağlı xalqın etirazı artıq digər istiqamətə yönəldilib və sözsüz ki, bu da məqsədyönlü şəkildə edilib, kimlərinse maraqlarına xidmet edir. Dövlət əmlakına ziyan vurulması ölkə iqtisadiyyatına və ölkədə sabitliyə ciddi təsir edən məsələlərdən ki, bunlar bu ölkənin vətəndaşlarının maraqlarına xidmet edə bilməz. Hadisələrin bu şəkildə cərəyan etməsində yalnız kənar qüvvələr maraqlı ola bilər və deməli, pərde arxasında kənar qüvvələr var.

Etirazı dinc formada meydandarda da səsləndirmək olardı, amma bütün dünya bunu müşahidə etmədi. Xoşagelməz halla müşahidə edilməye başladı. Yanğın, basqın, silah əle keçirme kimi halların hamısı arzuolunmaz haldır. Son illər müstəqilliyin və dövlətçiliyin gücləndirilməsi istiqamətində mühüm addımlar atan, keçmiş MDB ölkələri arasında bir sıra sahələrdə mühüm uğurlara nail olan Qazaxıstanın indi müstəqilliyi təhlükə altındadır ki, bunu ölkə vətəndaşının istəməsi heç cür inançlısı səslənmir. İnandırıcı olan odur ki, bu ölkənin, Qazaxıstanın atlığı uğurlu addımlar, əldə etdiyi uğurlar kimlərin isə, hansısa güclərin işinə yaramadı və bu iğtişaşlara da rəvac verildi. Təbii ki, baş verən hadisələrdə kənar amillərin rolü danılmazdır və bir sira ölkələrin ayrı-ayrı dövlətlərde maraqlarının olması məlum məsələdir, heç də sərr deyil. Məlum olan odur ki, bir sira hallarda bu maraqların heyata keçirilməsi üçün müəyyən təzyiq vasitələrindən istifadə edilir.

Hadisələrin gedisi təsdiq edir ki, son illər bir sira müsəlman ölkələrində baş verən iğtişaş və qarışdurmalar bu ölkələrdə yalnız sabitliyin pozulması və iqtisadi tənəzzülə müşahidə olunub. Qəddafi kimi bir lider, öz həkimiyəti illərində ölkəsinin inkişafını təmin edən bir dövlət başçısına qarşı ölkə vətəndaşlarının qiyama qaldırılması bu ölkəyə səfəlatdan başqa heç nə vermedi. Qəddafiye qarşı qaldırılan qiyamlı az qala yarılm əsrə qədər müddət ərzində doldurulan ölkə xəzinesi daşınır aparıldı və nəticədə bu ölkə hansı hala düşdü, nə günə qaldı, hər kəs yaxşı bilir. Suriyada baş verənlər də uzaq keçmişdə deyil, bir örnəkdir və indi müsəlman ölkələrinin vətəndaşlarının, müsəlmanların hansı vəziyyətə salındığı da məsələnin mahiyyətini açıb ortaya qoyur. Kənar qüvvələrin oyunlarına əlet olanlar bunu anladıqları zaman artıq çox ged olur və yaradılan gərginliyin fonunda əziyyəti də məhz ölkə vətəndaşları özləri çəkməli olurlar.

Qaqfazda da kənar qüvvələrin qurduguları oyunlarının neticələri bəlliidir. Ister Gürcüstan olsun, istərsə de Ermənistan olsun, biz gördük ki, hər iki ölkədə qarışılıq yaradıldı və nəticədə ziyana məruz qalan ölkə vətəndaşları, ölkənin özü, dövlət və xalq oldu. Gürcüstan hadisələrinin ardında Ermənistana da demokratiya adı altında qızıl dağlar ved edənlər bu ölkəni de hansı hala saldığını bütün dünya ictimaiyyəti görür. Onlar görür və dərk edir ki, bölgədə maraqlı olan ayrı-ayrı dövlətlər zaman-zaman digər dövlətlərde sabitliy pozmağa, gərginlik yaratmağa çalışırlar. Bu məqsədlə demokratiya sözündən istifadə edənlər hətta müxtəlif metodlardan da istifadə edirlər və nəticədə özlərinə lazımlı olana nail olmağa çalışırlar, kütłenin maraqlarına xidmet etmirlər. Ona görə də belə vəziyyətin heç bir ölkədə baş vermesi arzuolunan deyil. Xüsusilə, Qazaxıstandakı hadisələrdən bir çox region dövlətləri də nəticələr çıxarmalıdır.

Qazaxıstanda vəziyyətin gərginleşməsində, destabilizasiyasında Qərbin də, Rusiyanın da maraqlarının olduğu görünür. İlk baxışdan ne qədər inanılmaz və hətta paradoxal təsir bağışlasa da, Qərbin "rəngli inqilab" sənariiləri hazırlayaraq reallaşdırmağa çalışan strukturlarının maraqları ile Rusiyadakı şovinizm ideologiyasını fəaliyyət prinsipi hesab edən qüvvələrin maraqları tam üst-üstü düşüb Qazaxıstanda. Təbii ki, onların hər birinin öz fərqli maraqları da ola bilər, amma hər bir halda Qazaxıstan kimlərinse maraqlarının qurbanına çevirilir və bu da həmin ölkə, xalq üçün fəlakətlidir.

Rusiyalı, "Vesti" nəşrinin jurnalisti Andrey Medvedev, aşkar ermənipərest "Sinyaya Boroda" Telegram kanalı, erməni diasporunun maliyyəsi, "himaye"si ilə, yəni qoltuğu altında fəaliyyət göstərən rusiyalı "hərbi jurn-

atmadı? Görmədilərmi ki, ermənilərin, onların ağalarının şəri sayesində Ermənistən səfəlet içerisinde inildəməsi ilə yanaşı, indi də məğlubiyyət açısını yaşayır? Ermənistən hərbi gücü, Vətən müharibəsində bizi, bizim gücümüzə tab gətirməməsi müzakirə mövzusu deyil, amma görünmürmür ki, bu inqlablara, Qərb oyunları alet olan ölkənin iqtisadi durumu, vəziyyəti o hala salınmışdır ki, 44 gün belə maliyyət baxımdan da bu ölkə tab gətirə bilmədi? Yəni, səfəletdən, məğlubiyyətdən, rüsvayciliqdan, xaosdan başqa Qərb ne verdi Ermənistəna? Kütłeni, özü de idarəolunmaz kütłeni, hakimiyyət, idarəetmə haqqında təsəvvürü olmayan kütłeni qızışdır meydandalar təkənlər həmin kütłenin səfələtə düşcar olduğunu, məğlubiyyətə uğradığı zaman arxasında durdum? Durmadı və heç meydanda da olmadı. Sual oluna bilər ki, bəs o zaman harda idi Qərb? Xalqı, kütłeni düşünürdülərse, sonra niye görünmədilər? Deməli, Qərbi heç zaman xalq, yaxud kütłe maraqlandırıbmıib, demokratiya sözü belə bir bəhənə, işlədilən bir variantdır. O zaman bəs maraqları nə olub? Niye Qərb belə oyunlar oynayır? Niye Qərb öz oyunlarında kütłeni aletə çevirir? Təbii ki, bu suallar hər kəsi düşündürməlidir və nəticə çıxarmaq üçün düşünmək, təhlil etmək, müqaisələr aparmaq lazımdır.

Aydın olur ki, Corc soros kimi, dünyada "Şər İblisi" ləqəbli birinin maliyyələşdirdiyi fiqurlar Ermənistənda olduğu kimi, Qazaxıstanda da təsir rıçalarına yiyələnməyə can-

Rusyanın millət vəkillərinin eyni mövzuda bənzər fikirləri, "Qazaxıstan deyə bir ölkə heç bir zaman olmayıb", deyən Rusiya Prezidenti Vladimir Putinin sözlerinin tekrar səsləndiriləməsidir və bu, Kremlin məqsədini də ortaya qoyur. Yaxşı, bəs Kremlin məqsədi nə ola bilər? Təbii ki, Qazaxıstanın son illərdə Kremlin istəyi xaricində siyaset yeritməyə başlaması Kreml qanət etmə bilmezdi. Qazaxıstanın latin qrafikləri əlibaya keçməsi, keçmiş SSRİ-dən qalan şəhər adlarının milli adlar ilə evezlənməsi, qazax dilinin ön plana keçərək rus dilini sixşdırması Rusiya üçün qəbulədilən deyildi. Nursultan Nazarbayevin ölkədəki Rusiya təsirini azaltmağa çalışması Kreml narahat edirdi və etirazlar əvvəlcə bir mesaj idi, amma ardınca daha fəlakətlə vəziyyətə çevrildi.

Diger tərəfdən də Çinin "bir kəmər, bir yol" layihəsində Qazaxıstanın kilit ölkə roluna malik olmasına Rusiya həzm etmir və bunu görmək çətin deyil. Cindən gələn ticarət yolu Qazaxıstan üzərindən Azərbaycana, Zengəzur dəhlizindən Ermənistəna, Türkiyə üzərindən isə Avropaya qədər uzanması da Rusiyanın maraqlarına cavab vermir. Elə bu na gərə də rəsmi Moskva Qazaxıstan torpaqlarından keçəcək xəttin öz torpaqlarından, daha dəqiq desək, Olenburq, Çelyabinsk, Omsk kimi şəhərlərdən keçməsini istəyir. Sözsüz ki, Kreml bu istəyin nail olması üçün hal-hazırda bütün mövcüd təsir rıçalarından istifadə edir və hadisələrin bu məcraya yōnelməsi de bu baxımdan təsadüfi deyil.

Kollektiv Tehlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi yardım adı altında Qazaxıstan qoşun yeritməsi yanlış qərardır. Kreml bununla KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndini pozur və Qazaxıstanda ikinci Əfqanistan sənarisinin yaranmasına imkan, şərait yaradır. Sual oluna bilər ki, Qazaxıstanın hansı kənar qüvvə hücum edib ki, Kreml KTMT-nin bu ölkəyə gelməsinə razılıq verib? Axi, KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndinə qeyd edilir ki ittifaq üzvlərindən birine kənar müdaxilə olarsa, digər üzvlər də ona hərbi yardım göstərə bilər. Heç bir halda baş verən etiraz aksiyaları KTMT-yə, yaxud da Tokayevə Nizamnamənin 4-cü maddəsinin 5-ci bəndindən istifadə hüquq vermir axı.

Nəzərəalsaq ki, dini radikalizmə meyilli olan qazax cəmiyyətinin ruslara qarşı nifretini radikalizm və ekstremizm formasında göstərəmə ehtimalı var, deməli, Qazaxıstanın ikinci Əfqanistan sənarisini ilə üz-üzə qalması gözləniləndir. Sanki, Kreml hazırlı vəziyyətin gələcəkdə həm özü üçün, həm de Qazaxıstan üçün arzuolunmaz olacağını fərqliyə deyil, ya da bunu düşünmür, nəzərə almır. Amma nəzərə almaq lazımdır ki, KTMT-nin Qazaxıstanın müdaxiləsi və bu ölkədə uzun müddət qalması tədricən daxildəki anti-rus qüvvələrin güclənməsi deməkdir. Bu isə öz növbəsində Əfqanistan sənarisinin təkrarlanması, yeni bir "Taliban" hərəkatı üçün zəmin yaradır. Görünür, Rusiya bunu ya nəzərə almayıb, ya da hesaba almır. Məsələ burası nadir ki, Taliban, İŞİD kimi qruplaşmaları, FETÖ terror təşkilatı kimi ideoloji qanadların radikal islamçı qazaxlara silahlı dəstək verəcəyi təzkib edilə bilmez və bu artıq Rusiya üçün de, KTMT üçün de, en başlıcası Qazaxıstanın özü üçün də çox böyük bir problem deməkdir.

Etiraf edilməlidir ki, dövlət və dövlətçiliyin səfələrindən qoşun yeritməsi heç bir halda arzuolunan deyil. Müstəqilliyin itirmək, asılı vəziyyətdə mövcud olmaqla suvernlilik bir araya siğan deyil və bu həmin ölkənin özü üçün də, vətəndaşları üçün də maraqlı ola bilər. Əksinə, bu hal ən felakəti haldır. Dövlətin daxilində baş verən hadisələrə kənar qüvvələrin qarışması ne qədər felakəti olduğu dəfələrlə öz təsdiqini təpib və bu gün Qazaxıstanda da bunun nümunəsini görürük. Əslinde, bu bütün ölkələr üçün bir nümunədir və hər bir ölkənin vətəndaşları da nəzərə almalıdırlar ki, ölkələri daxilində iğtişaşlar yalnız kənar qüvvələr üçün maraqlıdır, amma onların özləri üçün isə felakəti olur. Dövlətin tehlikəsizliyinin, stabililiyinin qorunması, kənar qüvvələrin təsirinə düşmək neticə etibarı ilə böyük xaosa, qarmaqarışılıqlara, yekunda da ölkənin suverenliyinin itirilməsinə getirib çıxara bilər ki, bunun da nələr vəd etdiyi bəlliidir.

İnam Hacıyev

Qazaxıstan hadisələrinin PƏRDƏ ARXASI MƏQAMLARI



list" və millətçinin idarə etdiyi "Starş Eddi" Telegram kanalı, erməni diasporunun dəha bir əleti, rusiyalı hərbi müxbir Aleksandr Kots, Rusiyada yaşıyan erməni bloqer Mina Xaçətəyan və başqları indi fasilesiz olaraq Qazaxıstandakı olayları "iştirakçılar". Hətta sosial şəbəkələrdə erməni istifadəçilərin, Qazaxıstanda "Turan" adını daşıyan universitetin, içməli su markasının, prospektin olmasından qıcıqlandıqlarını da açıq-əşkar görmek olur. Çünkü, ermənilər bunu özləri üçün təhlükə olaraq gördüklərini de açıq şəkildə etiraf da edirlər. Bütün bunlar çox ince möqamları üzə çıxarmış olur. Belə malum olur ki, əvvələ Qazaxıstanda xalqın arasına erməni adında provokativ qüvvələr salınub və prossler də onlar istiqamətləndirilərlər. Yəni, ermənilər Kohnə "ənənələrinə sadıq", eyni zamanda "tecrübəli" toplum kimi yene də ortaya atılıb, əlet edilib və onlar şeytanın özünün de işini üzərlərini götürüb. Qısa şəkildə desək, görünən odur ki, bu şərində hər bir səfər, icraedicisi rolunda elə hər daşın altından çıxan erməni dayanır. Digər tərəfdən də aydın olur ki, deməli, Qazaxıstanda da baş verənlərin müəllifi, yaxud müəllifləri ele Ermənistəndəki rəngli inqlabın törediciləri, müəllifləridir. Yəni, şəri töredənlər, şərin başında duranlar, bir sözə, şeytanın böyüyü olan "iblis". Bu "iblis" açıqlamalarının birində açıq şəkildə etiraf da etmişdi ki, hansı ölkədə maraqları varsa, orada proseslər də müdaxilə edir. Bu, həmin o Sorosdur ki, onu kimsənin tanımayaçaq inandırıcı səslənmər. Bir sutka ərzində Britaniya banklarını "çökdüren" bu hiyləgərə dünyada əmələrinə görə ləqəb də qoyulub və bu ləqəb də diqqəti cəlb edir.

Bir sual yaranır ki, görən indi meydandan oyulara əlet olanlar görmədilərmi ki, bu rəngli inqlabdan sonra Ermənistənən eli bala atılar. Niye indi də məhz Qazaxıstanda? Ona görə ki, Qazaxıstandakı proseslər türkidlə dövlətlərin birge fealiyyətinə, əməkdaşlığının inkişafına və miqyasının genişlənməsinə qarşı hesablanıb. Bunu planlaşdırın "iblis" Qazaxıstandakı hazırlı olayları "iştirakçılar". Hətta Qazaxıstanda təsir rıçalarına yiyələnməyə can-

Son günler rus milət vəkillərinin bir çoxunun rəsmi televiziya kanallarında Qazaxıstanın tarix boyu mövcud olmadığı, hazırkı qazax torpaqlarının vaxtilə Kreml tərəfindən onlara verildiyi barədə dedikləri təsadüfi deyil.

2022-ci ilin "Şuşa İli" elan edilməsi Zəfərimizin tarixi təntənəsidir

Cüñki ermənilərlə müxtəlif ölkələrdə ünsiyətdə olarkən onların təkəbbürlü baxışları əminəm ki, dünya azərbaycanlılarını incirdi. İndi isə vəziyyət tam fərqlidir. Biz heç vaxt təkəbbürlü olmamışq, amma hər zaman öz gücümüzü hiss etmişik", - deyə dövlətimizin başçısı vurğulayıb. Və dövlət başçımız bir daha xalqa müraciətində əminliklə bildirib ki, bu gün dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başı dik, alnıçıq, üzüağ gəzirlər və öz tarixi vətəni olan Azərbaycanla haqli olaraq fəxr edirlər.


Şuşa təkcə coğrafi mənada deyil, həm də mənəviyyatımızın, qürurumuzun ucalığıdır

Bu bir həqiqətdir ki, Şuşanın azad olunması tarixi ədalətin zəfəri, haqqın nəhaq üzərində qəlebəsinin, işığın zülmət üzərində təntənəsidir. Pənahəli xan Cavanşir tərəfindən 1751-ci ildə Qarabağ xanlığının paytaxtı kimi binası qoyulan Şuşa qalası bir neçə dəfə eldən-əle keçib. 1797-ci ildə Ağa Məhəmməd şah Qacar, 1806-ci ildə çar qoşunlarının başında gələn general Zubov, mayor Lisanəviç Şuşa şəhərini elə keçirən, 1906 və 1918-ci illərdə ermənilər Qala-dada ixtişalar və yanğınlardan töretdə, bu qəhrəman şəherin əzmini qırı bilməmişdilər. Bütün qəhrəmanlar kimi Şuşa da 1992-ci ildə satqınlığın və xəyanətin qurbanı oldu.

Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında Sərəncamında deyildiyi kimi Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanının mənəvi varlığının ayrılmaz parçasıdır: "Təməli 1752-ci ildə Qarabağ xani Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır".

Sərəncamda o da vurğulanıp, Şuşa şəhərinin öten əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəherin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüset almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbdiləşdirilməsi istiqamətinde mühüm addımlar atılmışdır. Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüze başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdəki yüzlər

ili "Şuşa İli" elan etməsi 28 ildən sonra Şuşanın üç dahi övladının güllələnmiş heykəllerinin öz yerlərinə qaytarılması idi. Bu həm də Azərbaycan xalqının, Azərbaycan mədəniyyətinin Şuşaya qayıtməsi idi. Eyni zamanda bu həm də nəcib niyyətin vandal vəhşiliyinin üzərində qələbəsinin rəmzi idi. Uzun illər və əsrlər bu heykəller Şuşanın baş meydانını bəzəyəcək, dünyanın hər yerindən gələn insanlara erməni vəhşiliyini bir daha xatırladacaqdır. Qarabağ xanının veziri böyük Azərbaycan şairi Vaqifin dağıdılmış məqbəresi önündə cənab Prezidentin söylədiyi, "Biz bu il Şuşada Vaqif poeziya günlərini və "Xarı bül-



MUXTAR NAĞIYEV,
YAP Səbail rayon
təşkilatının sədri

məsi 30 illik həsrətə 44 gün ərzidə "Dəmir siyaset" əməliyyəti ilə Ali Baş Komandan, Prezident İlham

ke rəhbərliyi tərəfindən Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə göstərilən böyük diqqət və qayğının göstəricisidir. Prezident İlham Əliyevin 2022-ci ili "Şuşa İli" elan etməsi onun tarixi və mədəni sahədə də Ümummilli liderin siyasi kursunu layiqincə davam etdiridinin əyani sübutdur. Bu 1752-ci ildə Pənahəli xan tərəfində Şuşanın teməlinin qoyulmasının 270 ilinliyini qeyd edəcəyimiz tarixi yubiley təntənəsidir.

"Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili "Şuşa İli" elan edirəm", deyən Prezident İlham Əliyevin imzalandığı bu Sərəncamı dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanının qəlbini fərəh, böyük qürur və iftخار hissi ilə doldurdu. Prezidentin 7 may 2021-ci il tarixli sərəncamı ilə zengin və şanlı tarixi keçmişə malik Şuşa şəhəri mədəniyyət paytaxtı elan edildi. Bunun ardınca, 2022-ci ilin "Şuşa İli" elan edilməsi həm tarixi, həm də mədəni baxımdan mühüm əhəmiyyət kəsb edən qədim şəhərimizə verilən ən böyük dəyərin göstəricisidir.

2022-ci il Şuşada Böyük Qayıdışın təntənəsi

Bu gün Şuşa artıq bərpa və böyük quruculuq dövrünə qədəm qoyub. 2021-ci il 14 yanvar tarixindən - Prezidentin Şuşa səfərinə etibarən Şuşanın bərpası başlandı və qısa müddət ərzində böyük işlər görüldü. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, bura-yı yüksəkgerginklik xətlər Füzulinən çəkildi, yarımtansiya tikildi. Düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsi bərpa olundu. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Vaqifin məqbəresi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpasına başlanıldı, Bülbüllün ev müzeyinin açılışı baş tutdu, Natəvan bulağı bərpa edildi. Prezident İlham Əliyevin göstərişi ilə ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin - Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbüllün büstləri gətirildi və mərkəzi meydanda qoyuldu. Üç məsciddə təmir-bərpa işləri başlandı. Məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə götürdü. "Qarabağ" və "Xarıbülbül" otelləri istifadəyə verildi. Şuşanın baş planı təsdiq edildi, yeni yaşayış kompleksinin təməli qoyuldu. Bütün bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şusalılar öz doğma yurdlarına qayıdır. Bu il Şuşada Böyük Qayıdışın təntənəsi baş tutacaq, uzun müddətlik hərətdən sonra şusalılar doğma yurdlarında "Şuşa İli"ndən irəli gelən əhəmiyyətli tədbirləri izləyəcək, fərhlənəcək və qururlanacaqlar.



ta-

rix və mədəniyyət yadigarı vandalizm aktları neticəsində dağıdılmışdır. Haqq işi namine apardığımız 44 günlük Vətən müharibəsinde rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu".

Bəli, bu gün Şuşa böyük quruculuq yolundadır. Qalib Liderimiz Prizident İlham Əliyevin Şuşaya səfəri zamanı məhz bu xəyanəti bir daha xatırlatması həm də anti milli ənsürlərə öz yerini göstərmək dərsi idi... Və tarixdə ilk dəfə idiki, Şuşanın əsil sahibi bu gözəl şəhəre zəfərlə, özünün açıldığı yolla "Qələbə yolu" ilə qayıdı! Azərbaycan Prezidenti İlham Əliyev Moskvadakı 3 terəflər görüşdən sonra Şuşaya getdi! Bəs Paşinyan hara getdi? Cəhənnəmə, gora getdi! Özgenin torpağında özgenin havasına oynayanların aqibəti həmişə belə olacaqdır! Və bu gün Azərbaycan Prezidentinin 2022-ci

bül" festivalını keçirəcəyik" fikirləri də xoş məramlı böyük əmel olmaqla yanaşı, həm də tarixi bir missiyanın müjdəcisi idi. Bu Şuşada 17 məhellə, hər məhellənin də öz məscidi var idi. Erməni vandalları 16 məscidimiz, qəbir yeri-lərimizin bərpası, bir sözə, Qalib Liderimizin lük yaralarının bərpasıdır. Bu ulu Öndər Heydər Əliyev Qalib Liderin - Ata vəsiyyətinə həm hərb meydanında, həm siyaset, həm də informasiya meydanında Oğul Azərbaycan Prezidentinin hesabatıdır.

"Biz qalib xalqıq. Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm. Bax, bu gün, yanvarın 14-də yənə də buradayıq. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm. Düşmənin belini quran Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayraqın altın-da, qəhrəman hərbçilərinin üzündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacaqıq!"

"2022-ci ilin "Şuşa İli" elan edil-

Əliyevin "İrəli" çağırışına bir yumruq kimi birləşən xalqına olan qayğısa, qalib Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitlərinin igidliyinin, öz böyük xalqının zəngin mədəniyyətinə xidmət etmək, Şuşanın yaralarını sarımaq, mələhmələ olmaq addımidir. "Bakıya dönməzdən evvel yenidən gəlmişəm buraya, Cıdır düzünə, Şuşanın tarixi yerine ki, bir daha Azərbaycan xalqına öz sözümüz deyim. Deyim ki, biz xoşbəxt xalqıq, biz özümüzü müstəqil dövlət kimi təsdiq etmişik. Bir daha deyim ki, Şuşa bizimdir! Qarabağ Azərbaycandır!". Bəli, biz xoşbəxt xalqıq! Biz xoşbəxt xalqıq ki, Şuşa bizimdir, biz xoşbəxt xalqıq ki, Qarabağ Azərbaycandır, biz xoşbəxt xalqıq ki, İlham Əliyev kimi qətiyətli, hünərlü, cəsəretli, müdrik və səmimi bir Liderimiz var!


2022-ci ilin "Şuşa İli" elan edilməsi tariximizin Zəfər təntənəsidir

Müzəffər Ali Baş Komandanın bu qərarı tarixi bir hadisədir və ol-

Ermanılər qazaxlara Xocalını xatırlatdı: niyə?

Və ya vəhşilik təməlində qurulan murdar irqçılık siyasəti artıq bu xalqın böyük hissəsinin qanına hopub

Qazaxıstan olayları ilə bağlı çox danışılır və çox mülahizələr irəli sürüülür. Xüsusişlə, prezident Tokayevin KTMT-yə müraciət edərək başqa ölkələrin ordusunu ölkəsinə çağırmasının ardınca həmin məsələyə müxtəlif fikirlər yansımaya başladı. Bir çox nüfuzlu siyasi dairələr, siyaset adamları KTMT-nin Qazaxıstanı bürüyən etiraz dalğalarını yatrmaq üçün bu ölkəyə daxil olmasını qanunsuz hesab edirlər.



Daha dəqiq desək, ordu birləşməlinin yalnız o halda həmin ölkəyə daxil olması hüquqi baxımdan qanuni olardı ki, həmin ölkəyə digər xarici ölkələrdən aqressiya məqsədli tehlükə yaransın, amma göründüyü kimi bu baş verməmişdi və Qazaxıstanda cəreyan edənlər sadəcə ölkədaxili etirazlar idi. Beləliklə, bütün bunlardan sonra Rusiya, Belarus, Tacikistan və Ermənistan (son anda Qırğızistan) KTMT üzvü olaraq Qazaxıstanı müxtəlif saylarda hərbçilərini göndərdi, - özü də "sühləramlı" adı altında. Amma gəlin görək, burada

sülhün, daha dəqiq desək, etiraz dalgalarının yatırılmasının təmin olunması üçün hər hansı addımların atılacağı görünürmü?

Döyüş qabiliyyətləri olmayan, məğlub, əsir duməye meyillişlilərlə ilə seçilən, yetərinə hərbi sənəti bilmeyən erməni hərbiyərinin Qazaxıstanda hər hansı obyektləri peşəkarlıqla müdafiə, ya da mühafizə edəcəklərini düşünmək absurd olardı...

Bildiyimiz kimi, siyasi tələblərdən sui-istifadə edənlər də tapıldır ki, qazax xalqı küçələrdə aksiyalar keçirdikləri zaman bir sıra cinayetkar üsnürlər, residivistlər banklara, mağazalara, marketlərə, iaşə obyektlərinə, hətta vətəndaşların evlərinə daxil olaraq tələnlərlə, yağmacılıqla məşğul oldular. Hətta hüquq-mühafizə güclərini qətle yetirdilər, özü də vəhşi üsullarla. Əlbəttə, bütün bunların da bir təxribat, ya da KTMT-nin ölkəyə daxil olması üçün yaradılmış "şərait" kimi qiymətləndirmək kifayət qədər mümkündür. Amma keçək əsas mətbə - KTMT-nin sıralarında Ermənistən Qazaxıstanə 70 nəfərlik hərbiyərini göndərməsi faktına...

Doğru-dürüst döyüş qabiliyyətləri olmayan, məğlub, əsir duməye meyillişlilərlə ilə seçilən, yetərinə hərbi sənəti bilmeyən erməni hərbiyərinin Qazaxıstanda hər hansı obyektləri peşəkarlıqla müdafiə, ya da mühafizə edəcəklərini düşünmək absurd olardı. İlk növbədə, məğlub ölkənin adı artıq onun üzərində etiket kimi yapışdır və onlar sadəcə uğursuz hərbi fiqur kimi oara da görünəcəklər. Lakin...

Araik Abramyan: "Tezliklə qazaxlara öz Xocalılarını təşkil edəcəyik"

Lakin gəlin görək, sosial şəbəkələrdəki erməni segmentləri bu bəredə nə yazırlar?

Beləliklə, Araik Abramyan adlı erməni faşist ünsürü yazar: "Tezliklə qazaxlara öz Xocalılarını təşkil edəcəyik" (?!). Təkcə bu iyrənc ifadənin arxasında nə qədər digər murdarlıqların yadlığını düşünmək belə ürəkbulandırıcıdır. Bu, gerçək erməni faşizminin, erməni xisətinin bariz səbutudur ki, artıq belə münasibətlərin, yeni izafi vəhşilik,

qəddarlıq təməlində qurulan murdar irqçılık siyasətinin bu xalqın böyük kəsiminin qanına hopduğunu deyə bilərik! Çünkü eyni fikri digər ermənilər də destəkləyib və bir daha xüsusiş qeyd etmək yerinə düşərdi - bu cür ermənilər kifayət qədər, hətta lap çoxdur.

Arsen Babayan: "Qoy o vəhşiləri cəzalandırınsın, bu qazaxlar mahiyyətə həmin azərbaycanlılar və türklərdir, yalnız onların gözleri qıçıqdır, ona görə də işleyin qardaşlar".

Misal üçün, Arsen Babayan adlı sitifadəçi Araik Abramyanın syatusuna cavab olaraq yazar:

"Şəxsən mən şadam ki, bizimkiləri oraya göndəriblər. Qoy o vəhşiləri cəzalandırınsın, bu qazaxlar mahiyyətə həmin azərbaycanlılar və türklərdir, yalnız onların gözleri qıçıqdır, ona görə də işleyin qardaşlar".

Arutyun Akopyan: "Bəzən qazaxlar öz Xocalılarını təşkil edəcəyik" isə yazar: "Bizim oğlanlara inanıram, onlar quduşlaşmış köçəri mal-qarani sakitləşdirəcəklər. Həmçinin bizim uşaqların Aygüllərlə və Jansayırla (qazax qadın adları) əylənmələrini göstərəcək video-hesabatlarını gözləyirəm".

Beləliklə, biz nəyi müşahidə edirik? Bu gün sadələhvlükle "sadə erməni xalqı" adlandırdığımız vəhşiləri, iqriləri və insan cilində olan faşist təxəyyüllü alçaqları. Və bu gün kimsə mübahisə edə bilməz ki, belələri erməni içtimaiyyəti, xalqı arasında azdır, xeyr, əsla belə deyil.

Belələri çoxdur və zaman-zaman onları ifşa etmək də üzərimizə düşən məsuliyyətlərdən biridir. Zaman-zaman baş qaldırıdında isə onları döyüş meydanında diz çökdürmek artıq qəhrəman əsgərlərimizin işləridir. Xocalının qisası alınsa da bu qisas hissə hələ sönmemiş, erməni faşistlərinin verəcəkləri hełə çox cavablar var!

Rövşən RƏSULOV



TƏRS BAXIS+FOTOFAKT

Şər-böhtan, yalan üzərində qurulmuş kampaniya

Heç kimə sir deyil ki, ölkəmizdəki radikal müxalifət uzun illərdir ki, anti-Azərbaycan dairələr tərəfindən himaya olunur. Məhz həmin qüvvələr media və mətbuat orqanlarını öz alətlərinə çevirdikləri kimi, dağidıcı müxalifətdə səngərləşmiş bəzi siyasi partiyaları, xəyanət cirkabına bulaşmış bəzi şəxsləri maliyyələşdirərək onlardan maşa kimi istifadə edirlər.

Məlum dairelər müasir texnolojiyanın yaratdığı imkanlardan-internetdən, sosial şəbəkələrdən, o cümlədən "Facebook"dan, "YouTube"dən istifadə edərək, nece deyərlər, "pult"la idarə etdikləri milli xəyanətkarları, zombiələşdirilərək şeytanı məqsədlərə xidmet edən döñükləri, antimilli ünsürləri çırkıllar, qrantlar vasitəsilə əle alaraq onları ölkəmizə qarşı apardıqları ideoloji terror və informasiya təxribatlarında ön xətdə yerləşdiriblər. Qırq dörd günlük Vətən

mühərribəsində Azərbaycanın həbi-siyasi və diplomatik Qələbəsinən sonra ölkəmizin əleyhinə aparılan "qara piar" kampaniyasının miqyasının gündən-günə genişləndirilmesi bunun əyani təsdiqidir. Anti-Azərbaycan dairələrinin, erməni lobbyisinin təsiri altında olan bəzi beynəlxalq təşkilatların ve "sapı özümüzdən olan bəltalar"ın sistematiq və planlı şəkildə apardıqları bu şər-böhtan kampaniyası heç də təsadüfi deyil.

Danılmaz faktdır ki, ikinci Qa-

rabağ müharibəsində möhtəşəm Qələbə qazanaraq regionda yeni reallıqlar yaranan, beynəlxalq müstəvəde mövqeləri daha da möhkəmənən Azərbaycanın imicini, eləcə də ölkəmizdəki milli birliliyi və həmreyliyi pozmaq istəyen qüvvələr dağidıcı müxalifət dübergesinde təmsil olunan AXCP sədri Əli Kerimli, "Milli Şura"nın sədri Cəmil Həsənli, bu qurumun Koordinasiya Şurasının üzvlərindən Gültəkin Hacıbəyli, Tofiq Yaqublu kimilərdən məhərətlə istifadə edirlər. Son zamanlar bəzi Qərb ölkələrində "siyasi mühacir" adı ilə məskunlaşan Tural Sadiqli, Qərimət Zahid, Sevinc Osmanqızı, Arif Məmmədov kimi xəyanətkarların internet TV-lərdə fəallaşmaları bu antimilli ünsürlərin eyni mərkəzən idarə olunmasına dəlalət edir.

Bu gün sosial dayaqlarını tamamilə itirən radikal müxalifət başçıları və onlarla işbirliyində olanlar Azərbaycanda sabitliyin pozulmasına çalışır, buna yönəlik müxtəlif cəhdər edirlər. Xarici ölkələrdə məskunlaşaraq pərdə arxaşından idarə olunan, erməni lob-



bisi ilə six işbirliyində olan qüvvələrin maliyyəsi ile fealiyyət göstərən bəzi "azərbaycanlı" "siyasi mühacirələrin" internet TV-lərində uzun-uzadı yorucu monoloqlar söyləyən, işterik bəyanatlar səsləndirən melum dəstənin üzvlərinin atdıqları hər addımdan aydın olur ki, bu psevdodemokratlar xarici anti-Azərbaycan şəbəkənin təzisləri ilə silahlanaraq onların tapşırıqlarını yerine yetirmək, qrantlarını yemek üçün demək olar ki, yarışa giriblər. Bu xəyanətkarların son zamanlar xarici qüvvələrlə birleşərək və onların tapşırıqları əsasında Azərbaycana qarşı şər, böhtan, yalan üzərində qurulmuş total kampaniyası cəmiyyətimiz tərəfindən etirazla qarışınır.

Ölkəmizin əleyhinə qarayaxma kampaniyası aparanların, o cümlədən sosial şəbəkələrdə təhrikədicisi çıxışlar edənlərin bu pozuculuq

cəhdələri cəmiyyətimiz tərəfindən ciddi narahılıqla qarışınır. Xalqımız bilir ki, anti-Azərbaycan dairələrinin məqsədi Azərbaycanın inkişafına, vətəndaşların sosial rifahının daha da yaxşılaşmasına xidmət edən, qarşıya qoyulan hədəflərə çatmağa imkan yaranan tədbirlərin, islahatların və müsbət reallıqların üzərində kölgə salmaqdır. Vətəndaşlarımıza o da bəlli dir ki, respublikamızda heç bir uğur əldə edə bilməyən, xarice gedərək anti-Azərbaycan dairələrlə birlikdə ölkəmizə qarşı ideoloji təxribatlarda iştirak edənlər məhz milli dönüklərdir.

Şübhəsiz, pozuculuğu, inkarçılığı ilə özlərini cəmiyyətdən təcrid edərək marginallaşan dağidıcı müxalifət təmsilçiləri və onların havadarları öz məqsədlərinə güclə, təzyiq vasitəsi ilə nail olmağa cəhd etsələr də niyyətlərinə çata bilməyəcəklər.


Zahid Rza

Nikolun "peşəkar qadın ordusu"nın komandanı Anna olacaq?

İnsan resurslarının qılığının, vətəndaşların, xüsusilə hərbi qulluq yaşına çatmış gənclərin ölkəni tərk etməsi Ermənistanda ordu quruculuğu işini də iflic vəziyyətə salıb. Bu problemi həll etmək zərurətindən irəli gələn axtarışlar zamanı bir müddət əvvəl müxtəlif ideyalar ortaya atılmağa başlandı.

Paşinyan əvvəlcə xalq, ordu qurmaq tezisini irəli sürdü. Əlbət- te ki, olmayan xalqdan olmayan bir ordu da düzəltmək mümkün deyil. Ve xalq, ordu ənənesi ümumiyyətlə, Ermənistən tarixində olmayan bir hadisədir. Ona görə də, öz milli xarakterlərinə uyğun olaraq könüllülər adı altında muzduların və terroristlərin Ermənistən ordusuna cəlb etməsini ən doğru və ən optimal yol kimi müəyyənledirdilər. Amma unutdular ki, könüllülərin orduya cəlb edilməsi məsəlesi və onların saxlanması Ermənistən büdcəsinin öhdəsinən geləcəyi bir iş deyil. Çünkü bunun çox ciddi maliyyə tərəfləri var.

çəltmək üçün gözünü erməni qadınlarına dikib. Belə ki, Ermənistən hakimiyyəti yeni ildə ölkənin silahlı qüvvələrinə daha çox qadın cəlb etməyi planlaşdırır. Nikol Paşinyan həmvətənlərinə ünvanlandı. Yeni il təbrik zəmərəsindən ölkənin öhdəsinən geləcəyi bir iş deyil. Çünkü bunun çox ciddi maliyyə tərəfləri var.



görəmaqdır.

Amma cəmi iylərə qədər Paşinyanın sabiq müdafiə nəzəri, hazırda həbsdə olan David Tonoyan bizi "yeni eraziler uğrunda yeni müharibə" ilə hədələmişdi, Nikol isə o vaxt ona heç bir irad bildirməmiş, əksinə bəyan etmişdi ki, əgər nazir başqa cür fikir bildirseydi onu dərhal işdən qovardım. Sonrası məlumdur. Odur ki, bir sual hələ ki, açıq qalır: peşəkar, güclü ordu açıdan ələn, kasib Ermənistən nəyinə lazımdır? Aydırındır ki, müasir silahların alınması, peşəkar həbi təhsil, təcrübəli general heyəti və zabit korpusunun formalasdırılması və s. üçün böyük pulsular tələb edilir. Heç bir qiymətli yəralı sərvəti və ya mineral ehtiyatı olmayan Ermənistən iqtisadiyyatı isə blokada aradan qalxmayaçınca hazırlı böhranlı durumdan çıxıb inkişaf edə bilməyəcək.

Blokada götürüləndən, Azərbaycan və Türkiyə ilə münasiibələr normallaşdırılınca sonra da böyük xərclər tələb edən peşəkar ordulu, tekrar edirik, Ermənistən nəyinə lazımla olacaq? Üstəgəl, Azərbaycan və Türkiyənin Ermənistəna heç bir ərazi iddiası yoxdur və gələcəkdə də gözlənilmir. Bakı və

Ankara illərdir İrəvana beynəlxalq seviyyədə tanılmış sərhədlər çərçivəsində sülh müqavilələri imzalamağı təklif edir. Ermənistən gerəkəndə də ərazi işğal etmək niyyəti yoxdursa, Paşinyanın Yeni il təbrikində də vurguladığı kimi, İrəvan təhlükəsizlik və ərazi bütövlüyü sarıdan narahatırsa, nədən bu təklife "hə" demir?..

Paşinyan öz təbrik məktubunda "status", "öz müqəddərəti təyinmə", "Dağlıq Qarabağ xalqı" kimi az qala hamını təngə getirilmiş ifadələrdən istifadə etməyib. Əslində, bu yanaşma Yeni il ərefəsi onun hökumətin son iclasında söylədiyi və erməni siyasi-ictimai kəsimində qalmaqla yaratmış fikirlərinin davamı da sayla bilər. Artıq Dağlıq Qarabağ problemi yoxdur. İrəvanın çox ümidi bəslədiyi ATƏT-in Minsk qrupunun həmsədrələri də Qarabağla bağlı Ermənistən arzulduğu beynəlxalq gündəliyi formalaşdırıa bilmədilər. Minsk qrupu artıq "ölmüş" kimi idir.

Tam əminliklə demək olar ki, 2022-ci ildə bu qəbildən cəhdələr daha səmərəsiz və mənasız olacaq. Çünkü illər ötdükən Qərb, özellikle ABŞ və Fransa 44 günlük məharibənin nəticələrini qeydşərtsiz qəbul etməkdərdir.



1991-ci ilin sonunda SSRİ-nin dağılmasından sonra Azərbaycan müstəqil dövlət kimi dünyada öz fəaliyyətini davam etdirdi. 1992-ci ildən beynəlxalq təşkilatlara üzv olan, xarici dövlətlər tərəfindən tanınan respublikamız öz xarici siyasetini müəyyənləşdirməyə, strateji tərəfdaşlarını, loru dildə desək, dostunu, düşmənin müəyyənləşdirməli idi. Düşmən məlum idi- işgalçi Ermənistən. Dostlar isə diqqətlə seçiləli, ölkəmizin mənafeyinə uyğun münasibətlər qurulmalı idi. Özü də bu proses olduqca gərgin beynəlxalq siyasi münasibətlərin qovşağında, təcavüzə məruz qalmış bir ölkədə reallaşmalı idi.

Balanslaşdırılmış siyasetin nəticələri

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun buna vaxtı və imkanı çatmadı. O, hakimiyətdə olduğunu qısa müddət ərzində bəzi tədbirlər həyata keçirse də, xalq hərəkatından siyasi təşkilatla çevrilək də olan AXC respublikanın möhkəmləndirilməsinə imkan vermedi.

AXC-nin hakimiyətə gelişindən sonra xarici siyaset kursu baş-ayaq quruldu. Qınanıları da deyildi. AXC-də dövlət idarəetmə təcrübəsi olan, beynəlxalq vəziyyəti dərindən bilən, dünyada və regionda gedən siyasi proseslərdən baş çıxaran kadrlar yox idi.

Üstəlik, ifrat millətçiliyin və uto-pik fikirlerin dövlət siyaseti səviyyəsinə qaldırılması həm xarici, həm də daxili vəziyyətimizi gərginləşdirdi. Belə ki, ölkə daxilində etnik qrupları qıcıqlandıran daxili siyaset, bu faktordan yarananmağa çalışan xarici dairelərin əline gözel bir fürsət verdi. Şimalda və cənubda etnik zəminde seperatıv hərəkətləri, Gəncədə isə qiyam baş verdi.

Xarici siyasetdə qeyri-effektiv və optimal olmayan kurs götürüldü. Azərbaycan hakimiyəti Rusyanın və İranın arasında yerleşən gənc bir dövlət kimi rasional siyaset yeridə bilmədi- buna analitik təhlil qabiliyyəti və strateji təfəkkür çatmadı.

Xarici və daxili siyasetdə hərçəməlilik 1993-cü ilin ortalarına qədər davam etdi. Həmin ilin iyundan məlum proseslərdən sonra AXC hakimiyətdən getməyə məcbur oldu. Hakimiyətə dünyada tanınmış nüfuzlu siyasetçi, SSRİ Nazirlər Sovetinin sədrinin 1-ci müavini və SoviKP Siyasi Bürosunun üzvü olmuş



Heydər Əliyev geldi.

Dünyanın ən qüdrətli dövlətinin faktiki olaraq 2-ci şəxsi funksiyasını yerinə yetirmiş siyasetçi üçün dünyada və regionda gedən prosesləri qiyamətləndirib nəticə cixarmaq, respublikanın maraqlarına uyğun siyaset yürütmək çətin olmayı.


Azərbaycanın zəif və kiçik bir respublika olduğunu nəzəre alıb, iri güc mərkəzlərinə qarşı mövqə tutmamaq, əksinə onlara siyasi-iqtisadi münasibətləri möhkəmləndirib dövlətimizin güclənməsi üçün vaxt qazanmaq lazımdı.

Aydın idi ki, Rusiya, ABŞ, Avropanı kimi iri global oyunçular, həmçinin İran, Türkiye kimi regional gücərlə balanslaşdırılmış siyaset ap-

rılması yeganə mümkün variant idi. Xüsusiylə, yaxın sərhəd qonşularımız Rusiya və İranla korlanmış münasibətləri düzəltmək tələb olunurdu.

Lakin bunu anlamamaq asan, həyata keçirmek isə çox çətin idi. Qaynar bir regionda böyük fövqəldövlətlərin- ABŞ və Rusianın "mövqə döyuşləri" gedirdi. Hər iki fövqəldövlət Cənubi Qafqazı, o cümlədən Azərbaycan nüfuz dairəsində saxlamağa çalışırdı. Həm Moskvadan, həm də Vaşinqtondan Bakının konkret tərəf seçməsi tələb olunurdu.

Hər hansı bir tərəfə üstünlük vermək ağır nəticələrə gətirib çıxara bilərdi. Çünkü hər iki fövqəldövlət



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili- Azərbaycan dövlətçiliyi müasir mərhələdə" istiqaməti çərçivəsində hazırlanıb.

Ermənistana böyük yardım göstərərək Azərbaycanın tam işğalını reallaşdırmaq gücündə idi.

Belə vəziyyətdə balanslı siyaset yeritməyin nə qədər çətin, nə qədər ağır olduğu anlaşılır. Heydər Əliyev böyük şahmat taxtasında məhərətli siyasi gedisi ilə Azərbaycanı həmin ağır dövrdən salamat çıxardı ve siyasi, iqtisadi, hərbi cəhətdən möhkəmlənməsi üçün zaman qazandırdı.

Sonrakı mərhələdə eyni siyaset onun siyasi varisi İlham Əliyev tərəfindən davam etdirildi. Artıq bu dövrə Azərbaycanın beynəlxalq siyasi

rə bilən hakimiyət dövlətin bütün sahələrdə güclənməsini təmin edə bilib. Bu səbəbdən dünyada və regionda qüvvələr balansının xeyriməz dəyişməsi təccübüllü deyil.

Məhz bu siyaset və uzun illər boyu səbrle, əzmə formalaşdırılmış vəziyyət Qarabağ işğaldən azad etməyimiz səbəb oldu. Mühərbiə çox vektorlu oldu. Əvvəlcə iqtisadi sferada uduldu- ölkənin iqtisadi-maliyyə qüdrəti artırıldı, Ermənistən bütün regional və beynəlxalq layihələrdən kənarda saxlanıldı, əldə olunan maliyyə imkanları ordumuzun gücləndirilməsinə səbəb oldu. Sonra siyasi-diplomatik masada və informasiya mühərbiəsində qələbə qazanıldı, ölkəmiz dünyada sülhşəvər, əməkdaşlığı uyğun, tolerant cəmiyyətə sahib ölkə kimi tanıldı və Azərbaycanın beynəlxalq hüququ, ədaləti bərqrər etmə haqqı tənində. Nəhayət qəhrəman orдумuz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi torpaqlarımızı düşmən işğalından azad etdi.

Aparılmış ağılli və müdrik siyaset nəticəsində buna mane olacaq böyük qüvvələr neytränləşdirilmiş, onlar necə deyərlər tərəfimizə çəkilmİŞdi. Xalqla dövlətin birliyi qələbəni təmin etdi.

Müəyyən vaxtlarda Azərbaycana xaricdən təsir göstərilməsi cəhdələri ənənəvi xarakter alıb, amma bunlar cəhd olaraq qalıb. Çünkü Azərbaycan nə siyasi, nə də iqtisadi nə də digər cəhətdən heç bir dövlətdən asılı deyil. Başqa ölkələrə həyata keçirilən səssənilər Azərbaycanda alınmadı. Möhkəm dövlət, vahid xalq, sağlam cəmiyyət olan ölkələrdə belə planlar alınır.

Gürcüstan, Ukrayna kimi respublikalarda Qərbin təhriki ilə töredilən faciələrin nəticələri məlumdur. Ermənistanda rəngli inqilabın nəticələri Qarabağ işğaldən azad olunması istiqamətində aparılan siyasetdə bize əlavə üstünlük verdi, Ermənistən isə möglübütinə səbəb oldu. Son günlərdə Qazaxstan'da baş verən oxşar hadisələr də göstərdi ki, dövlətin gücü onun böyüklüyü ilə ölçülüür.

Azərbaycanda yürüdülən daxili və xarici siyaset bu ölkələrin vəziyyətinə düşməye imkan vermedi. Ölkəmiz ardıcıl olaraq siyasi təzyiqlərdən, iqtisadi böhranlardan üzüagçdı. Həc bir xarici qüvvənin təhdid dilində danışa bilməyəcəyi dövlətə çevrildi.

Buna isə balanslaşdırılmış siyasetin nəticəsində nail olunub. Hətta, idiki güclü halımızda belə balanslı siyasetin alternativi yoxdur, bu səbəbdə bəzilərinin bununla bağlı əsaslandırılmamış fikirləri sabun köpüyündən başqa bir şey deyil.

Elçin Bayramlı

Ronaldo ya heykəl qoyuldu

Hindistanın Qoa şəhərində Portuqaliya millisinin və "Manchester Yunayted"ın hücumcusu Kristiano Ronaldo ya heykəl qoyulub. Qol.az xəbər verir ki, bununla bağlı şəkil ESPN-nin Twitter səhifəsində paylaşılıb. Lakin heykəli heç də hamı bəyənməyib. Şəkilə yazılan şərhlərdə heykəlin Ronaldo ya oxşamadığı qeyd olunub.



Uşaqlara neçə yaşından dil öyrətmək lazımdır?

Bu gün uşaqlara erkən yaşından xarici dil öyrətmək dəb hali alıb. Bu, uşaqın həm hərəkətli inkişaf etməsinə, həm də gələcəyi üçün faydalıdır. Lakin araşdırmalara görə, iki dildə danışan uşaqların çox vaxt nitqində problem olur.

Diger tərəfdən Azərbaycanda uşaqlara xarici dil birinci sinifdən başlayaraq öyrədi. Müasir valideynlərin təsəvvüründə məktəbdə təhsildən önce uşaq rəsm çekməyi, şahmat oynaması öyrənmeli, xoreografiya ilə məşğul olmalı və əlbette ki, heç olmasa bir xarici dil, en azından ingilis dilini öyrənməlidir. Bəs, əslində uşaqlara neçə yaşından dil öyrətmək lazımdır?

S?A mövzu ilə bağlı təhsil eksperti Asif Cahangirovun fikirlərini öyrənməye çalışıb: "Uşaqlara çoxlu dilin öyrədilməsi yaxşı bir haldır. Bir insan nə qədər çox dil bilsə, bu onun o qədər çox xeyrinedir. Amma bir məqam var ki, dil öyrənmək üçün tekce müslüm və şagird olmamalıdır. Bir insanın dil öyrənməyi üçün gərək dil mühiti olsun. İkinci bir məqam isə tədqiqatlar göstərir ki, ümumiyyətlə riyaziyyat və ana dili fənlərini digər fənlərdən daha tez öyrənmək məqsədəyindür. Praktika göstərir ki, ümumiyyətlə xarici dili birinci sinifdən yox, ikinci sinifdən öyrənməyə başlanılmışdır. Nəzərə almaliyiq ki, hazırda uşaqlar əvvəlcə bağça təhsili alırlar. Bağcada uşaqlar artıq ingilis dilindən müvafiq



şəkildə hazırlıq keçirlər. Ən əsasi odur ki, dil öyrənenin düzgün metodika seçilsin, zəruri tədris vəsaitləri olsun və öyrəndici mühit olsun".

Psixoloq Nuriyyə Quliyeva bildirib ki, uşaqlarda xarici dilin öyrədilməsini 3 yaşından sonra daha məqsədəyən hesab edilir: "Çünki uşaqlar 3 yaşına kimi öz ana dilini daha çox eşitməli və onda ana dilindən danışmaq vərdişi formalşmalıdır. Tədqiqatlar da göstərir ki, bir evde bir neçə dil danışılırsa, uşaq həm Azərbaycan, həm rus, həm də ingilis dili öyrədilməyə çalışır, bu, uşaqda nitq gecikmesine getirib çıxarda bilər. Bu əslində fərdidir. Yəni hər uşaqda mütləq bu hadisələr müşahidə olunur deyilə bilər. Ona görə də 3 yaşına kimi uşaq öz ana dilində danışmayı vacibdir. Xarici dil üçün isə 3-10 yaş arası en ziyanlı dövrdür. Uşaqın beyni bu dövrlərdə xarici dili daha aktiv şəkildə mənəninməməyə meyllidir. Məsələn əger, uşaq evde Azərbaycan dilində danışılanı sərbəst şəkildə anlaya bilirsə, fikrini izah edə bilirsə, təbii ki, artıq digər dili öyrənməsi üçün demək olar ki, heç bir əngəl yoxdur. Artıq demək olar ki, birinci sinifdən xarici dil tədris olunur. Düşürrəm ki, en yaxşı halda ikinci sinifdən xarici dil öyrədilməsinə başlamaq olardı. Çünki ikinci sinif elə bir dövrdür ki, artıq uşaqda yazı, oxuma vərdişləri formalşış, məktəbə və uşaqlara adaptasiya olub".

Arzu Qurbanzadə

«SƏS» QƏZETİNƏ ABUNƏ OLMAQ İSTƏYƏNLƏR AŞAĞIDAKI YAYIM ŞİRKƏTLƏRİ İLƏ ƏLAQƏ SAXLAYA BİLƏRLƏR



1. Azərpoçt Poçtdaşımı Mərkəzi – 0125984955, 0552004544
2. Azərmətbuat Yayım MMC – 0124411991, 0124404694
3. Səma Mətbuat Yayım – 0125940252, 0503336969
4. Pressinform MMC – 0125115191, 0504560835, 0553156002
5. Qaya Mətbuat yayım – 0125667780, 0502352343
6. Qasid Mətbuat Yayım – 0124931406, 0124938343
7. F.Ş.Ruhid Hüseynov – 0124349301, 0505357898
8. Ziya LTD – 0124977696, 0503067744

1 nüsxə 1 aylığı 13.20 AZN

6 aylıq 79.20 AZN

1 illik 158.40 AZN

"BAKİ AĞIRLAŞDIRICILAR" ASC-nin səhmdarlarının nəzərinə

22 fevral 2022-ci il tarixində saat 11.00-da "Bakı Ağırlaşdırıcılar" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Yığıncağın gündəliyində aşağıdakı məsələlər durur :

1. Səhmdar cəmiyyətin idarəetmə orqanlarının 2021-ci il üzrə maliyyətəsəsində fəaliyyəti barədə hesabatlarının təsdiq edilməsi.

2. Səhmdar cəmiyyətin mənfaət və zərərinin bölündürüləməsi haqqında.

3. Direktorlar (Müşahidə) Şurasının tərkibinin və sədrinin seçilməsi.

4. İdarə Heyətinin və onun sədrinin seçilməsi.

5. Təftiş komissiyasının və onun sədrinin seçilməsi.

6. Hesablaşma komissiyasının və onun sədrinin seçilməsi.

7. Digər məsələlər.

Ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Salyan şəhəri, 22-ci km, 22A (zavodun inzibati binasında)

Əlaqə telefonu : 565 21 32
"Bakı Ağırlaşdırıcılar" ASC-nin idarə Heyəti

Azərbaycan neftinin qiyməti 85 dolları ötüb



Azərbaycanın dünya bazarına çıxaraq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,35 ABŞ dolları, yaxud 1,6 % artıb. SIA xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 85,57 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin en aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Baş redaktor:
Bəhruz Quliyev

Ünvanımız:
Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

"ƏLİNÇ" AZƏRBAYCAN XEYRİYYƏ CƏMIYYƏTİNİN ORGANI.

QƏZET 1991-ci il
YANVARIN 11-DƏN ÇIXIR

Tel: 598-33-90

Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməyə bilər.

**Qəzet bazar və
bazar ertəsindən
başqa hər gün
nəşr olunur**

Tiraj: 4600